

1909y_AZ_Q2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 1909Y Makroiqtisadiyyat

1 Əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən ümumi əlamət hansıdır?

- milli sərvət
- istehsal amili
- dövriyyə vasitəsi
- infrastruktur potensialı
- təbii resurs

2 Dövlət büdcəsi kəsirinin azalması nə ilə müşayiət edilir:

- düzgün cavab yoxdur
- investisiyaların azalması ilə
- xüsusi əmanətlərin azalması ilə
- idxalın artması ilə
- ixracın azalması ilə

3 Dövlətmə modelinə əsasən məcmu məhsul bərabərdir:

- düzgün cavab yoxdur
- $Y = C + I + G + Ex$
- $Y = C + S + T + \dot{M}$
- $Y = C + I + G + X_n$
- $Y = C + I + S + G + X_n$

4 Dövlətmə modelinə əsasən sərəncamda olan gəlir bərabərdir:

- $Y_d = C + S + T_x$
- $Y_d = Y + S - T_x$
- $Y_d = Y - Tr + T_x$
- $Y_d = Y + Tr - T_x$
- düzgün cavab yoxdur

5 İnyeksiya anlayışına aiddir:

- düzgün cavab yoxdur
- idxal
- əmanətlər
- transfert ödəmələri
- vergilər

6 İxrac idxalı üstələyirsə:

- məcmu gəlir məcmu xərcləri üstələyir
- ölkəyə kapital axını baş verir
- məcmu xərclər məcmu gəlirləri üstələyir
- ölkədən kapital axını baş verir
- düzgün cavab yoxdur

7 Bir ölkənin pul vahidinin qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsi necə adlanır:

- valyuta məzənnəsi
- Cini əmsalı
- likvidlik əmsalı
- faiz dərəcəsi
- Dou – Cons indeksi

8 Hökumətin gəlirləri onun xərclərini üstələyərsə:

- düzgün cavab yoxdur
- dövlət maliyyə bazarında borc alan kimi çıxış edir
- məcmu gəlirlər məcmu xərcləri üstələyir
- dövlət maliyyə bazarında kreditor kimi çıxış edir
- ölkəyə kapital axını baş verir

9 Qapalı iqtisadiyyatda dövlət büdcəsinin profisiti nəyə bərabərdir:

- düzgün cavab yoxdur
- vergilər + transfertlər – dövlət tədarükü
- vergilər + transfertlər + dövlət tədarükü
- vergilər – transfertlər – dövlət tədarükü
- vergilər + transfertlər + istehlak xərcləri

10 İqtisadiyyatın üçsektorlu modelində əmtəə və xidmətlərin təklifi nəyə bərabər olmalıdır:

- düzgün cavab yoxdur
- istehlaka
- istehlak + investisiyalar + dövlət tədarükü – vergilər
- istehlak + investisiyalar + dövlət tədarükü
- istehlak + investisiyalara

11 Maliyyə bazarının əsas funksiyası – hansıların arasında qarşılıqlı əlaqənin təmin edilməsidir:

- firmalar və xarici sektorun
- firma və dövlətin
- ev təsərrüfatları və firmaların
- kreditor və borc alanların
- dövlət və ev təsərrüfatların

12 “Torpaq” amilindən əldə olunan gəlir necə adlanır:

- torpağın qiyməti
- faiz dərəcəsi
- sahibkarlıq gəliri
- mənfəət
- renta

13 “Sahibkarlıq qabiliyyəti” amilindən əldə olunan gəlir necə adlanır:

- əmək haqqı
- faiz gəliri
- mənfəət
- sahibkarlıq gəliri
- məvacib

14 İkisektorlu modeldə dövretmə nəyi göstərir:

- düzgün cavab yoxdur
- ev təsərrüfatı və dövlət arasında gəlir axınını
- dövlət və firmalar arasında gəlir axınını
- ev təsərrüfatları, firmalar və dövlət arasında gəlir axınını
- ev təsərrüfatları və firmalar arasında gəlir axınını

15 Hansı bazar qismən tam rəqabətli bazar hesab edilə bilər:

- taxıl bazarı
- qiymətli kağızlar bazarı
- kompüter bazarı
- dövlət istiqrazları bazarı
- əmək bazarı

16 Hansı bazar tam rəqabətli bazar hesab edilə bilər:

- avtomobil bazarı
- neft bazarı
- əmək bazarı
- qiymətli kağızlar bazarı
- daşınmaz əmlak bazarı

17 Makroiqtisadi bazarlara aid edilmir:

- maliyyə bazarı
- dünya qızıl bazarı
- əmək bazarı
- pul bazarı
- valyuta bazarı

18 Nisbi makroiqtisadi göstəricilərə aiddir:

- düzgün cavab yoxdur
- iqtisadi artım tempi
- vergilər
- pul kütləsi
- milli gəlir

19 Mütləq makroiqtisadi göstəricilərə aiddir:

- mənfəətə görə vergi
- işsizliyin səviyyəsi
- dövlət büdcəsinin kəsiri
- faiz dərəcəsi
- inflyasiya tempi

20 Axın göstəricisi kimi çıxış edir:

- düzgün cavab yoxdur
- pul təklifi
- vergilər
- sərəncamda olan gəlir
- mənfəət

21 Ehtiyatlar göstəricisi kimi çıxış etmir:

- düzgün cavab yoxdur
- ev təsərrüfatlarının əmanətləri
- firmaların əmtəə ehtiyatları
- işsizlərin sayı
- kapitalın həcmi

22 Ehtiyatlar göstəricisinə aiddir:

- transfert ödəmələri
- dövlət borcu
- amortizasiya
- əmək haqqı
- investisiyalar

23 Axın göstəricilərinə aiddir:

- daşınmaz əmlak
- xalis ixrac
- milli sərvət
- dövlət borcu
- məşğul olanların sayı

24 Makroiqtisadi modellərdə, adətən, endogen dəyişən kimi çıxış edir:

- düzgün cavab yoxdur
- ticarət balansının kəsiri
- pul təklifi
- dövlət tədarükü
- vergi dərəcəsi

25 Makroiqtisadi modellərdə, adətən, ekzogen dəyişən kimi çıxış edir:

- işsizliyin səviyyəsi
- transfert ödəmələr
- qiymətlər səviyyəsi
- ÜDM-in həcmi
- investisiya xərcləri

26 Makroiqtisadiyyatın predmeti kimi çıxış etmir:

- dövlət büdcəsinin kəsiri
- bir işçinin əmək haqqı səviyyəsi
- ölkənin iqtisadi artım templəri
- dövlətin vergi siyasəti
- deflyasiya

27 Makroiqtisadiyyatın öyrəndiyi əsas problemlərdən biri nədir:

- düzgün cavab yoxdur
- iqtisadi artım
- firmanın qiymətlər haqqında qəbul etdiyi qərar
- ev təsərrüfatının davranışı
- istehlakçıların satın alma haqqında qəbul etdikləri qərar

28 Makroiqtisadi göstərici kimi çıxış etmir:

- qiymətlər səviyyəsi
- kompüterin qiyməti
- ÜDM-in artım tempi
- ticarət balansının kəsiri
- işsizliyin səviyyəsi

29 Makroiqtisadiyyatın öyrənmədiyi problemlərə aiddir

- dövlət borcu
- inhisarçı rəqabət
- işsizlik
- iqtisadi artım
- pul dövriyyəsi

30 İqtisadi nəzəriyyənin müstəqil bölməsi kimi makroiqtisadiyyat nə zaman meydana gəlmişdir:

- XX əsrin 60-cı illərinin əvvəlində
- XX əsrin 30-cu illərində
- XIX əsrin əvvəllərində
- XVIII əsrin sonunda
- XIX əsrin sonunda

31 “Makroiqtisadiyyat” anlayışı ilk dəfə kim tərəfindən irəli sürülmüşdür:

- A.Marşall
- R.Friş
- P.Samuelson
- C. M. Keynes
- S.Kuznets

32 Birbaşa investisiyalara aiddir

- Xaricdə yeni müəssisələrin yaradılması
- Fəaliyyətdə olan müəssisələrə investisiyalar
- Kənd təsərrüfatının inkişafı
- ETTnin inkişafına qoyuluşlar
- Gəlirlərin yenidən qoyuluşu

33 Portfel investisiyalar nə cür həyata keçirilir:

- düzgün cavab yoxdur
- texnologiyanın ötürülməsi yolu ilə
- ixtisaslı kadrların göndərilməsi yolu ilə
- pul formasında kapitalın ötürülməsi yolu ilə
- elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

34 Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?

- 2001.0
- 1987.0
- 1986.0
- 1988.0
- 1985.0

35 Milli gəlirin istehlaka getməyən hissəsi:

- ümumi gəlir
- ümumi daxili məhsul
- ümumi xərclər
- məcmu tələb
- ümumi əmanət

36 Milli iqtisadiyyat dedikdə nə nəzərdə tutulur:

- tarixən formalaşmış ictimai təkrar istehsal sistemi
- birbiri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
- müxtəlif fəaliyyət növlərinin özünü-tənzimləyən sistemi, tarixən formalaşmış ictimai təkrar istehsal sistemi
- müxtəlif fəaliyyət növlərinin özünü tənzimləyən sistemi
- düzgün cavab yoxdur

37 Milli iqtisadiyyatın iqtisadi modelləri:

- ənənəvi və dövlət tənzimlənməsi modeli
- inzibati mülkiyyət modeli, liberal və qarışıq model
- düzgün cavab yoxdur
- inzibati, qarışıq və ənənəvi model
- liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışıq iqtisadi modellər

38 Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- qapalı və asılı milli iqtisadiyyat
- açıq və qapalı milli iqtisadiyyat
- sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
- asılı və müstəqil milli iqtisadiyyat
- zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat

39 Xərclər üzrə ÜMM hesablandıqda, aşağıdakı növ xərclər cəmlənir

- istehlak xərcləri, xalis ixrac, dolay vergilər, renta
- şəxsi istehlak xərcləri, amortizasiya, əmtəə və xidmətlərin dövlət tədarükü, əmək haqqı
- ümumi xüsusi daxili investisiyalar, korporasiyaların mənfəəti, xalis ixrac
- şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar, əmtəə və xidmətlərin dövlət tədarükü, xalis ixrac
- istehlak xərcləri, korporasiyaların mənfəəti, xalis ixrac, dolay vergilər

40 Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?

- keçən tədris ilində ADİUya 1500 nəfər tələbə qəbul olunub
- rentabelliğin səviyyəsi yüksəlmişdir
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
- son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir

41 Ümumiləşdirilmiş makroiqtisadi modellərin köməyi ilə müəyyənləşdirilir:

- iqtisadi problemlərin həlli axtarılır
- makroiqtisadi göstəricilər optimallaşdırılır
- idarəetmənin kompleks alternativ üsulları
- makroiqtisadi siyasətin elastikliyi
- hökumət tədbirləri koordinasiya edilir

42 Qərb iqtisadi ədəbiyyatında ÜMM strukturu elementlərindən biri səhvdir:

- əlavə xərclər
- sahibkarların gəliri
- amillər üzrə xərclər
- istifadə olunan xərclər
- əhali xərcləri

43 Milli hesablar sistemində bütün göstəricilər nəyə əsasən hesablanır:

- istehsalın artım tempinə görə
- keçən ilin bazar qiymətinə görə
- cari ilin bazar qiymətlərinə əsasən
- istehlakın artım tempinə görə
- düzgün cavab yoxdur

44 Ümumi milli məhsul deflyatoru və ümumi daxili məhsul deflyatoru nə zaman istifadə olunur:

- qiymətin ümumi səviyyəsi hesablandıqda
- nominal kəmiyyətin yenidən hesablanması
- real kəmiyyətin yenidən hesablanması
- real kəmiyyətdən nominal kəmiyyətə keçmədə yenidən hesablanması
- nominal kəmiyyətin reala keçməsində yenidən hesablanması

45 Cari ildə yaradılmış (istehsal olunmuş) bütün əmtəə və xidmətlərin fiziki həcminin məcmusu kimi müəyyənləşən nədir:

- cari bazar qiymətləridir
- ümumi mənfəətdir
- gəlirlər üzrə ÜDM-in hesablanmasıdır
- istehsalın real həcmidir
- qiymətlərin ümumi səviyyəsidir

46 BMT nin statistika komissiyası tərəfindən işlənmiş standart milli hesablar sistemi dünya praktikasında neçənci ildən tətbiq olunur:

- 1957ci il
- 1955ci il
- 1954cü il
- 1953cü il
- 1956cı il

47 ÜDM aşağıdakılardan hansılarla səciyyələnir?

- düzgün cavab yoxdur
- ÜDM kəmiyyət ifadəsində əks olunur
- ÜDM həm dəyər, həm də kəmiyyət ifadəsində əks olunur
- ÜDM dəyər ifadəsində əks olunur
- ÜDM nə dəyər, nə də kəmiyyət ifadəsində əks olunur

48 ÜDM-dən xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır?

- dolayı vergiləri çıxmaq lazımdır
- birbaşa vergiləri çıxmaq lazımdır
- xalis investisiya xərclərini əlavə etmək lazımdır
- amortizasiya xərclərini çıxmaq lazımdır
- əsas fondların aşınması dəyərini ÜDMə əlavə etmək lazımdır

49 ÜDMnin real həcmi müəyyən etmək üçün istifadə olunan qiymət indeksi:

- məcmu gəlir deflyatoru
- ÜMM deflyatoru
- yığım deflyatoru
- ÜDM deflyatoru
- qiymət deflyatoru

50 Ümumi milli məhsul ilə ümumi daxili məhsul arasında nominal fərq adətən neçə faiz təşkil edir:

- 5%-dən artıqdır
- 6%-dən artıqdır
- 4%-dən artıqdır
- 1%-dən artıq olmur
- milli iqtisadiyyatın qloballaşma və inteqrasiyası nəticəsində 1%-dən çox artmağa meyillidir

51 Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- ümumi daxili məhsul
- ümumi milli məhsul
- düzgün cavab yoxdur
- ümumi daxili investisiya
- ümumi ictimai məhsul

52 Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda:

- düzgün cavab yoxdur
- işsizliyin təbii səviyyəsi mövcuddur
- tsiklik işsizlik yoxdur
- friksion işsizlər var
- struktur işsizlər var

53 Aşağıdakılardan hansılar ÜDMin xərclərə görə hesablanmasında nəzərə alınmır?

- düzgün cavab yoxdur
- dövlət xərcləri
- investisiya xərcləri
- dividendlər
- amortizasiya

54 Aşağıdakılardan hansılar ÜDMun gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır?

- bölüşdürülməmiş mənfəət
- birbaşa vergilər
- dolaylı vergilər
- renta ödəmələri
- xalis ixrac

55 Xərclər və vergitutma sahəsində hökumətin siyasəti necə adlanır:

- monetar siyasət
- gəlirlərin bölüşdürülməsi siyasəti
- fiskal siyasət
- pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan siyasət
- düzgün cavab yoxdur

56 Əgər hökumət real xalis milli məhsulun səviyyəsini artırmaq fikrində olsa o, bunu hansı yolla edə bilər:

- düzgün cavab yoxdur
- əmtəə və xidmətlərin dövlət tədarükünü azaltmaqla
- vergiləri azaltmaqla
- budcə kəsirinin səviyyəsini azaltmaqla
- transfert ödəmələri azaltmaqla

57 Milli gəlirin təyin olunması zamanı hansı ümumiləşdirilmiş göstəricidən istifadə olunmur:

- düzgün cavab yoxdur
- korporasiyaların mənfəəti
- kreditlə alınan kapitalla görə sahibkarlar tərəfindən ödənilən faiz
- dövlət transfert ödəmələri
- əmək haqqı

58 Əgər real ÜDM-in həcmi 7%, əhəlinin sayı isə 5% azalıbsa, onda

- real ÜDM artıb, nominal ÜDM isə azalıb
- nominal ÜDM dəyişməyib
- adambaşına düşən real ÜDM artıb
- adambaşına düşən real ÜDM azalıb
- düzgün cavab yoxdur

59 Nominal ÜDM hansı qiymətlərlə hesablanır:

- düzgün cavab yoxdur
- baza ilinin qiymətlərilə
- ötən ilin qiymətlərilə
- cari ilin qiymətlərilə
- növbəti ilin qiymətlərilə

60 Makromodellər nəyi göstərir:

- ekzogen göstəriciləri arasında əlaqələri
- göstəricilərin obyektiv aetımını
- dövlət subyektləri arasında əlaqələri
- makroiqtisadi göstəricilər arasında qarşılıqlı əlaqələri
- düzgün cavab yoxdur

61 Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır?

- R.Lukas
- U.Mitçel
- K.Juqlyar
- N.Kondratyev
- C.Kitçin

62 Qiymətlərin aşağıdakı hansı artım sürəti sürətli inflyasiyaya aiddir?

- 50%-dən 500%-ə qədər
- 10%-dən 500%-ə qədər
- 500%-dən yuxarı
- 10%-dən 50%-ə qədər

il ərzində qiymətlərin artım sürəti 10%ə qədər

63 Məsrəflərin ümumi həcmnin artması ilə bağlı inflyasiyanın səbəblərini öyrənən nəzəriyyə:

- xərclər nəzəriyyəsi
- tələb nəzəriyyəsi
- gözləmə nəzəriyyəsi
- yığım nəzəriyyəsi
- təklif nəzəriyyəsi

64 Mövsümi işsizlik hansı növ işsizlik daxilində öyrənilir?

- natamam işsizlik
- bütün cavablar düzgündür
- friksion işsizlik
- tsiklik işsizlik
- struktur işsizlik

65 İş axtarmaqla, iş yeri gözləməklə və yaxın gələcəkdə işlə təmin olunan əmək qabiliyyətli adamlar aiddir:

- friksion işsizlərə
- təbii işsizlərə
- institusional işsizlərə
- struktur işsizlərə
- tsiklik işsizlərə

66 İşsizlik nəticəsində potensial əmtəə və xidmətlərin itkisinin hesablanması kimin işlədiyi qanuna əsasən həyata keçirilir?

- ingilis iqtisadçısı A.Filiks
- amerikan alimi A.Ouken
- amerikan alimi P.Samuelson
- amerikan alimi X.Berner
- amerikan iqtisadçısı M.Fridmen

67 Gözlənilən inflyasiya:

- açıq inflyasiyadır
- təklif inflyasiyasıdır
- tələb inflyasiyasıdır
- əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan inflyasiyadır
- təbii inflyasiyadır

68 İqtisadi aktivlik mövsümü xarakter daşıyan sahələrdə baş verir və bayramlar ərəfəsində daha da güclənir:

- tsiklik aktivlik
- resurslardan səmərəli istifadə
- qeyri-siklik aktivlik
- antitsiklik aktivlik
- resurslardan qeyri-səmərəli istifadə

69 Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi:

- düzgün cavab yoxdur
- inflyasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq
- istehlak qiymətlərinin artmasını dayandırmaq
- sosial təminat
- gəlirlərin dövlət indeksiyası

70 10002000 ili əhatə edən tsikllər:

- uzunmüddətli tsikllər
- ortamüddətli tsikllər
- qısamüddətli tsikllər
- Toffer tsiklləri
- Forrester tsiklləri

71 İqtisadi tsiklin əsas səbəbi cari gəlirlərin çox hissəsinin əmanətə, az hissəsinin isə şəxsi istehlaka yönəlməsidir. Bu hansı nəzəriyyədir?

- marksist nəzəriyyə
- ifrat yığıcı nəzəriyyəsi
- monetar nəzəriyyə
- natamam istehlak nəzəriyyəsi
- xarici amillər nəzəriyyəsi

72 J.B.Sey qanunu belədir ki:

- qiymətin artımı təklifin azalmasına gətirib çıxarır
- düzgün cavab yoxdur
- təlfin, eləcə də tələbin əyrisinin hərəkətləri bazar tarazlığına gətirib çıxarır
- qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır
- təklif özünün xüsusi tələbini yaradır

73 J.B.Seyin fikrinə görə:

- doğumun yüksək tempi əhali artıqlığı yaradır
- tələb müfaviq təklif yaradır
- pul təkrar istehsalın müstəqil amilidir
- dövlət iqtisadiyyata müdaxilə etməməlidir
- dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir

74 Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

- həyat səviyyəsi
- həyat göstəricisi
- yaşayış vasitələri
- əmək haqqı
- həyat təzi

75 Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- durğunluq
- böhran
- büdcə kəsirinin artımı
- yüksəliş
- canlanma

76 Xarakterinə görə inflyasiyanın növləri:

- düzgün cavab yoxdur
- hiper və mülayim
- açıq və gizli
- tələb və təklif
- uyğunlaşan və gözlənilən

77 Dövlətin sabitləşdirmə siyasətini həyata keçirmək üçün istifadə etdiyi üsullar hansılardır:

- məcmu tələbin tənzimlənməsi
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- məcmu təklifin tənzimlənməsi
- fiskal, pulkredit və kombinəlaşdırılmış
- düzgün cavab yoxdur

78 İqtisadi tsiklin fazalarına görə fiskal siyasətin növləri:

- monetar siyasət
- büdcəvergi siyasəti
- stimullaşdırıcı və ləngidici fiskal siyasət
- avtomatik fiskal siyasət
- diskresion fiskal siyasət

79 Maliyyə bazarının tərkib hissələridir:

- torpaq bazarı
- düzgün cavab yoxdur
- əmək bazarı
- pul bazarı və qiymətli kağızlar bazarı
- təbii resurslar bazarı

80 Makroiqtisadi modelin iqtisadiyyatın dörd əsas funksional asılılığına müvafiq quruluşu:

- texnoloji, defision, davranışlı, institusional
- düzgün cavab yoxdur
- davranış, qərar qəbul olunması amili, institusional, tələbtəklif əlaqəsi
- davranış, texnoloji, qiymət, qərar qəbul olunması
- tələbtəklif əlaqəsi, texnoloji, qiymət, davranış

81 Milli gəlirdən xalis gəlirə keçərkən nə nəzərə alınmır?

- sosial sığorta ödəmələri
- fərdi vergilər
- müəssisələrdən tutulan vergi
- dolayı vergilər
- nəqliyyat ödəmələri

82 ÜDM deflyatorunun istehlak qiymətləri indeksindən fərqi ondan ibarətdir ki, birinci:

- inflyasiyanın səviyyəsini artırır
- hesablamalar zamanı cari ilin həcmindən istifadə edir
- hesablamalar zamanı baza ilinin həcmindən istifadə edir
- hökumət üçün ən yaxşı qiymətlər indeksi hesab olunur
- həm cari, həm də baza ilinin qiymətlərini nəzərə alır

83 ÜDM deflyatoru:

- düzgün cavab yoxdur
- Paaşenin qiymətlər indeksidir
- Laspeyresin buraxılış həcmi indeksidir
- Laspeyresin qiymətlər indeksidir
- Paaşenin buraxılış həcmi indeksidir

84 ÜDM deflyatoru:

- düzgün cavab yoxdur
- vahiddən kiçik, böyük və bərabər ola bilər
- həmişə vahiddən böyükdür
- həmişə vahiddən kiçikdir
- həmişə vahidə bərabərdir

85 İstehlak qiymətləri indeksi:

- düzgün cavab yoxdur
- Laspeyresin qiymətlər indeksidir
- Laspeyresin buraxılış həcmi indeksidir
- Paaşenin qiymətlər indeksidir
- Paaşenin buraxılış həcmi indeksidir

86 İnflyasiya zamanı nominal ÜDM:

- düzgün cavab yoxdur
- real ÜDM-dən tez artır
- real ÜDM-dən zəif artır
- real ÜDM-lə eyni tempdə artır
- dəyişməz qalır

87 Əgər cari ilin qiymətlər səviyyəsi baza ilinin qiymətlər səviyyəsindən aşağıdırsa, real ÜDM:

- bütün cavablar düzgündür
- nominal ÜDM-dən çoxdur
- nominal ÜDM-dən azdır
- nominal ÜDM-ə bərabərdir
- birmənalı söyləmək olmaz

88 İnsanların iqtisadi rifahının hesablanması üçün ən münasib göstərici hansıdır:

- düzgün cavab yoxdur
- real ÜDM
- nominal ÜDM
- inflyasiyanın səviyyəsi
- korporasiyaların mənfəəti

89 Xalis iqtisadi rifah göstəricisi kim tərəfdən təklif edilmişdir:

- düzgün cavab yoxdur
- C.Tobin və U.Nordxauz
- R.Fişer
- C.M.Keyns
- S.Kuznets

90 Firma əldə etdiyi bütün mənfəəti dividendlər şəklində səhmdarlara ödəyirsə, milli hesablar sistemində hansı göstəricinin artması baş verər:

- düzgün cavab yoxdur
- şəxsi gəlirin
- sahibkarların gəlirlərinin
- ümumi milli məhsulun
- milli gəlirin

91 Aşağıdakı göstəricilərdən hansı istehsal amilləri sahiblərinin gəlirlərini əks etdirir:

- milli gəlir
- şəxsi gəlir
- xaricdən daxil olan amil gəlirləri
- xalis milli məhsul
- sərəncamda olan gəlir

92 Aşağıdakılardan hansı milli gəlirə daxil edilmir:

- faiz ödəmələri
- sosial ödəmələr
- mənfəət
- amil gəlirləri
- əmək haqqı

93 Milli gəlir – ÜMM-dən nəyin çıxılması nəticəsində alınır:

- düzgün cavab yoxdur
- amortizasiyanın və biznesə görə dolayı vergilərin
- amortizasiya, biznesə dolayı vergilərin, korporasiyaların mənfəətinin və sosial təminatla görə haqların
- amortizasiyanın
- amortizasiyanın, biznesə dolayı vergilərin və korporasiyaların mənfəətinin

94 Xalis daxili məhsulu ümumi daxili məhsuldan fərqləndirən göstərici hansıdır:

- xalis investisiyalar
- amortizasiya
- transfertlər
- xalis ixrac
- dolayı vergilər

95 Əgər ABŞ-da işləyən azərbaycanlı öz vətəndaşlığından imtina edib ABŞ-ın vətəndaşı olarsa:

- düzgün cavab yoxdur
- Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq
- Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq
- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq
- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq

96 Fərz edək ki, Azərbaycan vətəndaşı hər gün sərhədi keçərək Türkiyədə işləyir. Onun gəliri:

- düzgün cavab yoxdur
- Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜMM-nə aid edilir
- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜMM-nə aid edilir
- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜDM-nə aid edilir

- Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜDM-nə aid edilir

97 Əlavə dəyərə görə ÜDM-in hesablanması metodunun işlənilib hazırlanmasında həlledici rol kimin ideyaları oynayıb:

- İ.Fişerin
 S. Kuznetsin
 L.Valrasın
 C. M. Keynsin
 A.Marşallın

98 ÜDM nə zaman artır:

- hərbi xərclər azaldıqda
 uzunmüddətli malların istehlakı artdıqda
 idxal artdıqda
 ixrac azaldıqda
 sosial ödəmələri artdıqda

99 Sosial təminatla görə müavinətlərin ödənilməsi nəyin hissəsi hesab olunur:

- əmanətlərin
 transfertlərin
 istehlakın
 dövlət tədarükünün
 xalis ixracın

100 Əmtəə və xidmətlərin dövlət tədarükünə aid edilmir:

- məmurun məvacibinin ödənilməsi
 müəllimin təqaüdünün ödənilməsi
 yeni avtomobil yolunun tikilməsi
 yeni hərbi təyyarənin alınması
 yeni polis işçisinin işə qəbul edilməsi

101 Xalis informasiyalara aiddir

- düzgün cavab yoxdur
 hazır məhsul anbarının tikilməsi
 köhnəlmiş avadanlığın yenisi ilə əvəz edilməsi
 ev təsərrüfatları tərəfindən avtomobilin alınması
 firma tərəfindən torpaq sahəsinin alınması

102 Cari istehlak xərclərinə nəyin alqı-satqısı aid edilmir:

- bütün cavablar düzgündür
 teatra alınan biletin
 papağın
 dənərin
 diş fırçasının

103 İnkişaf etmiş ölkələrdə ÜDM-də ən böyük payı olan nədir:

- xalis ixrac
 düzgün cavab yoxdur
 investisiya xərcləri

- əmtəə və xidmətlərin dövlət tədarükü
- istehlak xərcləri

104 Məcmu xərclərin komponenti kimi çıxış etmir:

- xalis ixrac
- vergilər
- dövlət tədarükü
- investisiyalar
- istehlak xərcləri

105 ÜDM göstərilənlərin cəmi kimi hesablanma bilər:

- xalis daxili məhsulun və sərəncamda olan gəlirin
- istehlakın, investisiyaların, dövlət tədarükünün və xalis ixracın
- investisiyaların, əmək haqqının, mənfəətin və aralıq məhsulların dəyərinin
- istehlakın, transfert ödəmələrinin, əmək haqqının və mənfəətin
- son əmtəə və xidmətlərin dəyərinin, aralıq məhsullarının, transfert ödəmələrinin və icarə haqqının

106 Məcmu gəlir bərabərdir:

- düzgün cavab yoxdur
- məcmu buraxılışa
- istehsalçıların mənfəət şəklində aldıkları pulun məcmu həcminə
- fəhlələr tərəfindən qazanılan pulun məcmu həcminə
- daşınmaz əmlak sahiblərinin aldıkları məcmu icarə haqqına

107 Nə zaman iqtisadiyyatda məcmu xərclər məcmu gəlirlərə bərabər deyil:

- xalis investisiyalar mənfə olduqda
- düzgün cavab yoxdur- onlar həmişə bərabərdir
- məcmu əmanətlər məcmu investisiyaları üstələdikdə
- xaric ixrac mənfə olduqda
- dövlət büdcəsinin kəsiri baş verdikdə

108 Məcmu gəlir nəyə bərabərdir:

- bütün cavablar düzgündür
- iqtisadiyyatda istehsal edilən son məhsul və xidmətlərin məcmu xərclərə
- iqtisadiyyatda olan məcmu istehlak xərclərinə
- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə
- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə

109 ÜDM-in hesablanması zamanı nəzərə alınmır:

- soyuducunun təmirinə görə ustaya ödənilən məbləğ
- lotereyada 100 manat məbləğində uduş
- ictimai asayışın qorunmasına görə xərclər
- avtomobillərin icarəsinə görə ödəmələr
- tikilmiş lakin cari ildə satılmayan evin tikintisinə görə xərclər

110 ÜDM-ə daxil edilmir

- tramvay sürücüsünün əmək haqqısı
- dövlət istiqrazlarına görə faizlər
- insan tərəfindən tikilmiş kottecin satışından əldə olunan gəlir

- kompüter istehsal edən firmanın səhmlərinə görə dividendlər
- mənzilin icarəyə verilməsindən əldə olunan icarə haqqı

111 Sadalananlardan hansı ÜDM-ə daxil edilir və ÜMM-ə daxil edilmir:

- fəhlənin başqa ölkədə qazandığı əmək haqqı
- ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəlirləri
- işsizliyə görə müavinət
- televizor istehsal edən firmanın səhmlərinin satışından əldə olunan gəlir
- ölkə vətəndaşlarının xarici investisiyalardan əldə etdikləri gəlir

112 Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir

- bütün cavablar düzgündür
- ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıkları dividendlər
- köhnə avtomobilin alınması
- xarici firmanın ölkədə əldə etdiyi mənfəət
- özəl firmaların faiz ödəmələri

113 Azərbaycan vətəndaşı müvəqqəti ABŞ-da Amerika firmasında çalışır. Onun gəlirləri haraya daxil edilir:

- düzgün cavab yoxdur
- ABŞ-ın ÜDM-nə və Azərbaycanın ÜMM-nə
- ABŞ-ın ÜMM-nə və Azərbaycanın ÜDM-nə
- ABŞ-ın ÜMM-nə və Azərbaycanın ÜMM-nə
- ABŞ-ın ÜDM-nə və Azərbaycanın ÜDM-nə

114 Transfert ödəmələrinə nəyi aid etmək olar:

- dövlət tədarükünü
- işsizliyə görə müavinətləri
- mənfəəti
- əmək haqqını
- rentanı

115 Əlavə dəyərə daxil edilmir:

- düzgün cavab yoxdur
- xammal və materialların dəyəri
- amortizasiya
- əmək haqqı
- mənfəət

116 ÜDM nəyin bazar dəyərlərinin cəmi hesab edilir:

- son əmtəə və xidmətlərin
- aralıq əmtəələrin
- satılmış əmtəə və xidmətlərin
- normal əmtəə və xidmətlərin
- istehsal olunmuş əmtəələrin

117 Milli hesablar sisteminin yaradıcısı kimdir

- İ. Fişer
- S. Kuznets

- M. Fridmen
- C. M. Keynes
- A. Marşall

118 Çaparaq və hiperinflasiya xarakterikdir:

- inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
- düzgün cavab yoxdur
- bütün ölkələr üçün
- inkişaf etmiş ölkələr üçün
- iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün

119 İnflyasiyanın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:

- hiperinflasiya
- gizli inflyasiya
- çaparaq inflyasiya
- mülayim inflyasiya
- düzgün cavab yoxdur

120 Tədavül vasitəsi kimi puldan istifadə olunur:

- kreditlərin verilməsində
- bütün cavablar düzgündür
- öhdəliklərin ödənilməsində
- əmək haqqının verilməsində
- pərakəndə satışda

121 Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişilməsini xarakterizə edən əmsal hansıdır:

- düzgün cavab yoxdur
- İstehlak qiymətləri indeksi
- Cinni əmsalı
- Qloballaşma indeksi
- İnsan kapitalı indeksi

122 Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- qapalı iqtisadiyyat
- açıq iqtisadiyyat
- milli iqtisadiyyat
- mezoiktisadiyyat
- mikroiktisadiyyat

123 İqtisadi tsikl nədir?

- iqtisadi inkişafın durğunluq dövrü
- iqtisadi inkişafın böhran dövrü
- iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü
- iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
- iqtisadi inkişafın daimi artım dövrü

124 İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi göstərici:

- qiymətlərin bazar tənzimlənməsi

- bazar qiymətlər
- qiymətlərin dövlət tənzimlənməsi
- qiymətlər indeksi
- qiymətlərin səviyyəsi

125 İş qabiliyyətinə malik olan əhalinin hərəkət dinamikası və istehsal prosesində ondan istifadə xarakterini ifadə edən qanun necə adlanır:

- tam məşğulluq qanunu
- istehsal potensialından tam istifadə qanunu
- işsizliyin təbii səviyyəsi qanunu
- əhali artımı qanunu
- əhali məskunluğu qanunu

126 Tsiklik işsizlik hansı dövrdə sıfırdan kiçikdir olur?

- yüksəliş və tənəzzül dövründə
- durğunluq və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə
- tənəzzül və canlanma dövründə
- canlanma və yüksəliş dövründə

127 Hansı nəzəriyyə işsizlik və inflyasiyanın eyni zamanda artmasının mümkün olmadığını isbat edir:

- düzgün cavab yoxdur
- klassik nəzəriyyə
- keynsçi nəzəriyyəsi
- pulun müasir kəmiyyət nəzəriyyəsi
- rasionallıq gözləmələr nəzəriyyəsi

128 Əgər real əmək haqqı nominal əmək haqqından daha tez artırsa, onda:

- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsi əmək haqqı ilə müqayisədə daha tez artır
- ev təsərrüfatlarının həyat səviyyəsi azalır
- ev təsərrüfatlarının həyat səviyyəsi artır
- qiymətlər səviyyəsi dəyişmir

129 Sürətli inflyasiya şəraitində faiz dərəcəsi:

- artır, çünki məşğulluğun səviyyəsi azalır
- dəyişmir
- azalır, çünki pulun qiyməti azalır
- artır, çünki pulun qiyməti azalır
- düzgün cavab yoxdur

130 Xərclər inflyasiyası nə ilə şərtləndirilir:

- düzgün cavab yoxdur
- istehlak xərclərinin artması ilə
- investisiya xərclərinin artması ilə
- məhsulun maya dəyərinin artması ilə
- məcmu xərclərin artması ilə

131 Dövlətin antitsiklik tənzimlənməsinə aid deyildir:

- pulkredit siyasəti vasitəsilə işgüzar fəallığın stimullaşdırılması
- iqtisadi tsiklin sinxronlaşdırılması
- vergibüdcə alətlərindən istifadə etmək
- Xarici iqtisadi əlaqələrin genişləndirilməsi
- düzgün cavab yoxdur

132 Gömrük tarifləri haqda qeyd olunanlardan hansı doğrudur?

- tariflər birinin hesabına digərləri üçün əlverişlidir
- tariflər daha səmərəli olan sahələrin inkişafını ləngidir
- tariflər daha səmərəli olan sahələrin inkişafına səbəb olur
- tariflər qorunan sahələrdə məşğulluğu azaldır
- tariflər bazarı ixrac üçün genişləndirir

133 Yüksəliş dövründə nə müşahidə edilir:

- düzgün cavab yoxdur
- məşğulluq səviyyəsinin azalması
- uzunmüddətli malların alınmasına istehlak xərclərinin azalması
- ticarət balansı kəsirinin artması
- dövlət büdcəsi kəsirinin artması

134 İqtisadi yüksəliş fazasına uyğundur:

- düzgün cavab yoxdur
- əsas kapitalla investisiyaların azalması
- vergi daxilolmalarının azalması
- gəlirlərin artması
- işsizliyə görə müavinətlərin artması

135 Yüksəliş dövründə daim nəyin azalması müşahidə olunur:

- əməyə olan tələbin
- firmaların mənfəətinin
- fond birjasında səhmlərin məzənnəsinin
- transfert ödəmələrinin
- qiymətlərin səviyyəsinin

136 Buraxılışın real həcmnin azalması ilə eyni zamanda baş verən qiymətlər səviyyəsinin artması necə adlanır:

- depressiya
- devalvasiya
- resessiya
- staqflyasiya
- qiymətlərin sıçrayışı

137 Siyasi işgüzar tsikl nəzəriyyəsinin müəllifi kimdir:

- M.Fridmen
- N.D. Kondratyev
- C.Keyns
- A.Piqu
- V.Nordxauz

138 İntestisiyalar artıqda:

- buraxılışın həcmi və işsizliyin səviyyəsi artır
- nə buraxılışın həcmi, nə də işsizliyin səviyyəsi dəyişmiş
- buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə azalır
- buraxılışın həcmi dəyişmiş, işsizliyin səviyyəsi isə artır
- buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə dəyişmiş

139 İqtisadiyyatın inkişafının tsiklik xarakterinin əsas səbəbi nədir:

- təbii fəlakətlər
- investörlərin nıkbunliyi və bədbinliyi
- pul kütləsinin tərəddüd etməsi
- elmi – texniki kəşflər və yeniliklər
- məcmu tələb və məcmu təklif arasında uyğunsuzluq

140 Müasir şəraitdə iqtisadi tsikl nə ilə bağlıdır:

- xüsusilə məcmu xərclərin dinamikasına təsir göstərən amillərlə
- yalnız xarici amillərin təsiri ilə
- yalnız daxili amillərin təsiri ilə
- xüsusilə məcmu buraxılışın dinamikasına təsir göstərən amillərlə
- məcmu tələb və məcmu təklifin dinamikasına təsir göstərən amillərlə

141 İqtisadi tsiklin fazalarına aid edilmir:

- düzgün cavab yoxdur
- inflyasiya
- tənəzzül
- resessiya
- canlanma

142 İlk “klassik” böhran harada baş vermişdir:

- Rusiyada
- İngiltərədə
- Almaniyada
- ABŞ-da
- Azərbaycanca

143 İqtisadi tsikl:

- iqtisadiyyatın bütün sahələrini əhatə edir
- bütün cavablar düzgündür
- faktiki ÜDM-in potensial ÜDM-dən kənarlaşması deməkdir
- əksər makroiqtisadi göstəricilərin dəyişməsi ilə xarakterizə olunur
- qısamüddətli dövrdə iqtisadiyyatın davranışını göstərir

144 Buraxılışın faktiki həcmnin dəyişməsinə nə əks etdirir:

- düzgün cavab yoxdur
- işguzar tsikl
- inflyasiya
- ÜDM-in trendi
- iqtisadi artımın orta illik tempi

145 Buraxılışın potensial həcmının dəyişməsinə nə əks etdirir:

- düzgün cavab yoxdur
- ÜDM-in trendi
- ÜDM boşluğu
- işguzar tsikl
- inflyasiya

146 Hiperinflyasiyanı dayandırmaqdan ötrü, pul kütləsinin artmasının qarşısını almaqdan başqa hökumət daha nə etməlidir:

- düzgün cavab yoxdur
- vergiləri artırmalı və dövlət xərclərini azaltmalı
- bir valyuta növündən digərinə keçməli
- vergiləri azaltmalı və dövlət xərclərini artırmalı
- yeni hökumətin seçilməsini təşkil etməlidir

147 Hiperinflyasiyanın nəticəsi kimi çıxış edir:

- investisiya mexanizminin pozulması
- düzgün cavab yoxdur
- "puldən qaçış"
- maliyyə sisteminin dağılması
- rifah halının dağılması

148 Gözlənilməyən inflyasiya nə ilə nəticələnir:

- gəlir və sərvətlərin yenidən bölüşdürülməsi ilə
- bütün cavablar düzgündür
- rifah halının azalması ilə
- iqtisadiyyatın səmərəliliyinin azalması ilə
- həyat səviyyəsinin azalması ilə

149 Gözlənilməyən inflyasiyadan daha az dərəcədə zərər çəkən iqtisadi agent hansıdır:

- düzgün cavab yoxdur
- dövlət
- banklar
- ev təsərrüfatları
- firmalar

150 İnflyasiyadan zərər çəkirlər:

- restoran sahibləri
- bütün cavablar düzgündür
- təsbit olunmuş gəlirləri olan insanlar
- pul əmanətləri olan insanlar
- kreditorlar

151 Fişer effektinə görə hansı göstərici dəyişməzdir:

- düzgün cavab yoxdur
- faizin nominal dərəcəsi
- faizin real dərəcəsi
- pul kütləsinin artım tempi

- inflyasiya tempi

152 Pulun alıcılıq qabiliyyəti:

- düzgün cavab yoxdur
 deflyasiya zamanı artır və inflyasiya dövründə azalır
 həm inflyasiya zamanı həm də deflyasiya zamanı artır
 inflyasiya zamanı artır və deflyasiya dövründə azalır
 həm inflyasiya zamanı həm də deflyasiya zamanı azalır

153 Təklif inflyasiyası ilə bağlı deyil:

- təklif şokları
 məhsul vahidinə olan xərclərin azalması
 istehsalın azalması
 məşqulluğun azalması
 resursların qiymətlərinin artması

154 Xərclər inflyasiyası nəyin artmasına səbəb olur:

- əmək məhsuldarlığının
 işsizliyin səviyyəsinin
 əhalinin gəlirlərinin
 buraxılışın həcmnin
 investisiyaların

155 Əgər qiymətlərin ümumi səviyyəsinin artması enerji daşıyıcıların qiymətlərinin artması ilə bağlıdırsa, belə inflyasiya necə adlanır:

- Fişer effekti
 xərclər inflyasiyası
 deflyasiya
 tələb inflyasiyası
 Keyns effekti

156 Tələb inflyasiyasının nəticəsi kimi çıxış edir:

- düzgün cavab yoxdur
 işsizliyin səviyyəsinin artması
 buraxılışın həcmnin artması
 qiymətlər səviyyəsinin azalması
 tədavüldə pulun həcmnin artması

157 Tələb inflyasiyasının səbəbi kimi nəyin artması çıxış edir:

- əmək məhsuldarlığının
 firmaların əmtəə-material ehtiyatlarının
 transfertlərin
 düzgün cavab yoxdur
 hərbi xərclərin

158 Əksər ölkələrdə yüksək inflyasiyanın səbəbi kimi nəyin kəskin surətdə artması çıxış edir:

- vergilərin
 məcmu xərclərin
 düzgün cavab yoxdur

- iqtisadi resursların qiymətlərinin
- pul kütləsinin

159 İnflyasiyanın səviyyəsi ildə 5% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- hiperinflyasiya
- yüksək
- çaparaq
- mülayim
- dezinflyasiya

160 İnflyasiyanın səviyyəsi həftədə 10% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- düzgün cavab yoxdur
- yüksək
- mülayim
- hiperinflyasiya
- çaparaq

161 İnflyasiyanın səviyyəsi ayda 20% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- çaparaq
- mülayim
- düzgün cavab yoxdur
- hiperinflyasiya
- yüksək

162 Qiymətlərin ümumi səviyyəsinin azalması necə adlanır:

- hiperinflyasiya
- dezinflyasiya
- hipoinflyasiya
- deflyasiya
- düzgün cavab yoxdur

163 İnflyasiya tempinin azalması necə adlanır:

- Fişer effekti
- deflyasiya
- staqflyasiya
- qiymətlərin sıçrayışı
- dezinflyasiya

164 Qiymətlər səviyyəsinin çox kəskin artması necə adlanır:

- düzgün cavab yoxdur
- dezinflyasiya
- inflyasiya
- hiperinflyasiya
- deflyasiya

165 Aşağıdakılardan hansı inflyasiya göstəricisi kimi çıxış edə bilər:

- pul kütləsinin artım tempi
- valyuta məzənnəsi
- faiz dərəcəsi

- istehlak qiymətləri indeksi
- Dou-Cons indeksi

166 İnflyasiyanın səviyyəsi göstəricisi nəyi xarakterizə edir:

- normal əmtəə və xidmətlərin
- qiymətlərin ümumi səviyyəsinin artım tempini
- satılmış əmtəə və xidmətlərin
- son əmtəə və xidmətlərin
- istehsal edilmiş əmtəələrin

167 İnflyasiya – nəyin artmasının dayanıqlı meylidir:

- enerji daşıyıcıların qiymətlərinin
- qida məhsullarının qiymətlərinin
- iqtisadiyyatda bütün əmtəə və xidmətlərin qiymətlərinin
- qiymətlərin ümumi səviyyəsinin
- idxal məhsullarının qiymətlərinin

168 İstehsal xərclərinin yüksəlməsi ilə qiymətlərin artması nəticəsində baş verən inflyasiya:

- struktur inflyasiya
- təklif inflyasiyası
- xərclər inflyasiyası
- açıq inflyasiya
- tələb inflyasiyası

169 İşsizlik haqqında məlumat ona görə doğru deyil ki:

- qismən məşğulluq mövcuddur
- gizli iqtisadiyyat mövcuddur
- tsiklik işsizlik mövcuddur
- düzgün cavab yoxdur
- qismən məşğulluq mövcuddur, gizli iqtisadiyyat mövcuddur, tsiklik işsizlik mövcuddur

170 Təklif inflyasiyasını yarada bilən səbəb:

- xalis ixracın çoxalması
- əmək haqqı səviyyəsinin artması
- ölkənin tədiyyə balansının kəsirinin artması
- ticarət balansının mənfi saldosu
- dövlət büdcə kəsirinin artması

171 Tam məşğulluq nə deməkdir?

- yuxarıda göstəricilərin hamısı doğrudur
- əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- ölkədə işsizliyin olmadığı bir dövr
- yuxarıda göstərilənlərin heç biri doğru deyil
- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir

172 Tsiklik işsizlik hansı dövrdə sıfırdan kiçik olur?

- tənəzzül və durğunluq dövründə
- canlanma və yüksəliş dövründə
- yüksəliş və tənəzzül dövründə

- durğunluq və canlanma dövründə
- tənəzzül və canlanma dövründə

173 Məhsulun qiymətinin dəyişməsinin alıcının real gəlirinə və buna uyğun olaraq məhsulun miqdarına təsir göstərməsi:

- gəlir
- gəlir effekti
- gəlir norması
- mənfəət
- gəlir faizi

174 Yoxsulluq həddinin müəyyən edilməsi metodları hansılardır:

- maksimum və nisbi yoxsulluq həddi
- nisbi və mütləq yoxsulluq həddi
- maksimum və mütləq yoxsulluq həddi
- minimum və nisbi yoxsulluq həddi
- minimum və mütləq yoxsulluq həddi

175 Açıq inflyasiya hansı formalarda təzahür edir?

- bütün cavablar düzgündür
- tələb inflyasiyası, xərclər inflyasiyası və struktur inflyasiyası formasında
- qiymət inflyasiyası və gözləmə adaptasiya olma inflyasiyası
- sürüşən inflyasiya və xərclər inflyasiyası formasında
- hiperinflyasiya, təklif inflyasiyası və tələb inflyasiyası formasında

176 Aşağıdakı amillərdən hansı tələb inflyasiyasını yarada bilər?

- əhalidən tutulan gəlir vergisinin artırılması
- dövlət büdcə kəsirinin artması
- istehlaka meyllilik həddinin azalması
- kommunal xidmət qiymətlərinin artırılması
- neftin qiymətinin artması

177 Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verirsə, bu zaman:

- büdcə ödəmələri artır
- istehsalçının mənfəəti azalır
- istehsalçının mənfəəti sabit qalır
- kredit faizləri yüksəlir
- istehsalçının mənfəəti artır

178 Fiskal siyasətin məqsədi:

- qiymətlərin sabit artımını, iqtisadi artımı, sabit vergini təmin etmək
- ÜDMun artımını, iqtisadi resursların səmərəliliyini və qiymətlərin sabitliyini təmin etmək
- büdcənin gəlir və xərclərini təmin etmək
- ÜDMun stabil artımını təmin etmək
- sabit vergi siyasəti, iqtisadi resurslardan səmərəli istifadə

179 Ölçülən işsizlik, faktiki işsizlikdən az ola bilər, beləki:

- düzgün cavab yoxdur
- bəzi işçilər iş tapmaq istəyirlər, ancaq yorulub onu axtarmağı dayandırırırlar

- ölçülən işsizlik friksion işsizliyi nəzərə almır
- özünü işsiz elan edənlərin bəziləri ciddi olaraq iş axtarmaqla məşğul olurlar
- ölçülən işsizlik öz tərkibinə yeniyetmə işsizliyi daxil etmir

180 Uzunmüddətli dövrdə işçi qüvvəsinin tərkibində işsizlərin payını ifadə edir:

- düzgün cavab yoxdur
- işsizliyin təbii səviyyəsi
- işsizliyin təbii norması
- təbii ikili məşğulluq
- təbii özüməşğulluq

181 İstehsalın durğunluğu zamanı baş verən işsizlik:

- düzgün cavab yoxdur
- tsiklik işsizlik
- struktur işsizlik
- gizli işsizlik
- xroniki işsizlik

182 Ouken qanununa görə, işsizliyin səviyyəsinin dəyişməməsi üçün buraxılışın həcmi hansı temple artmalıdır:

- 0.03
- 0.0
- 0.04
- 0.02
- 0.01

183 Hər bir insana birbaşa və daha güclü təsir edən makroiqtisadi problem hansıdır:

- aşağı faiz dərəcəsi
- işsizlik
- investisiyaların az olması
- əmanətlərin az olması
- inflyasiya

184 Kifayət olmayan məcmu tələb nəyin artmasına səbəb olacaqdır:

- düzgün cavab yoxdur
- tsiklik işsizliyin
- struktur işsizliyin
- friksion işsizliyin
- gizli işsizliyin

185 Tələbin strukturunun dəyişməsi nəyin artmasına səbəb olacaqdır:

- düzgün cavab yoxdur
- struktur işsizliyin
- könüllü işsizliyin
- friksion işsizliyin
- tsiklik işsizliyin

186 Əgər işsizliyə görə müavinət əmək haqqı dərəcəsinin 95%-ni təşkil edərsə, onda:

- düzgün cavab yoxdur

- işsizliyin rəsmi səviyyəsi onun həqiqi səviyyəsindən çox olacaqdır
- bu işsizliyin rəsmi səviyyəsinə təsir göstərməyəcək
- işsizliyin rəsmi səviyyəsi onun həqiqi səviyyəsindən az olacaqdır
- iş yerinin axtarılması ilə bağlı işsizliyin səviyyəsi azalacaqdır

187 Faktiki ÜDM o zaman potensial ÜDM-dən üstündür, əgər:

- düzgün cavab yoxdur
- işsizliyin faktiki səviyyəsi onun təbii səviyyəsindən aşağıdır
- friksion işsizlik mövcud deyil
- resurslar tam məşğulluq səviyyəsindədir
- resurslar qismən məşğulluq səviyyəsindədir

188 Aşağıdakı iddialardan hansı yanlıştır:

- düzgün cavab yoxdur
- işsizliyin təbii səviyyəsi həmişə sabitdir
- hazırda təbii işsizliyin səviyyəsi 5-6% təşkil edir
- işsizliyin təbii səviyyəsinə tsiklik işsizlik daxil edilmir
- işsizliyin təbii səviyyəsi sifıra bərabər ola bilməz

189 Faktiki ÜDM potensial ÜDM-ə hansı halda bərabərdir:

- düzgün cavab yoxdur
- tsiklik işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- təbii işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- faktiki işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- struktur işsizliyin səviyyəsi sifıra bərabər olduqda

190 Hazırda işsizliyin təbii səviyyəsi təqribən nəyə bərabərdir:

- düzgün cavab yoxdur
- 5-6%
- 8-9%
- 2-3%
- 9-10%

191 Tam məşğulluq şəraitində müşahidə olunur:

- düzgün cavab yoxdur
- friksion işsizlərə
- işsizliyin hər iki növü
- tsiklik işsizlərə
- işsizliyin heç bir növü

192 İşsizliyin təbii səviyyəsi nə zaman artacaqdır:

- dövlət büdcəsi balanslaşdırılmış olduqda
- işsizliyə görə dövlət müavinətlərini heç bir kəs almadıqda
- friksion işsizlik mövcud olduqda
- minimal əmək haqqı dərəcəsi azaldıqda
- ticarət balansının saldosu sifıra bərabər olduqda

193 İqtisadiyyat üçün normal hesab olunan işsizlik hansıdır:

- məcmu tələb azlığı ilə şərtləndirilən işsizlik

- işsizliyin təbii səviyyəsi
- işsizliyə görə müavinətlərin aşağı ölçüləri ilə şərtləndirilən işsizlik
- yüksək əmək haqqı ilə şərtləndirilən işsizlik
- resursların qiymətlərinin artması ilə şərtləndirilən işsizlik

194 Struktur işsizlərə misal ola bilər:

- düzgün cavab yoxdur
- avtomobil sənayesində çalışan və robotla əvəz olunan fəhlə
- resessiyanın baş verməsi səbəbindən iş yerini itirmiş fəhlə
- başqa şəhərə köçməsi səbəbindən iş yerindən azad olunan programçı
- qış aylarında işsiz qalan inşaatçı

195 İqtisadiyyatda baş verən sahəvi dəyişikliklər nəyin artmasını şərtləndirir:

- gizli işsizliyin
- düzgün cavab yoxdur
-) tsiklik işsizliyin
- struktur işsizliyin
- friksion işsizliyin

196 Friksion işsizlərin tərkibinə daxil edilmir:

- düzgün cavab yoxdur
- uzun müddətə xəstələnmiş müəllim
- öz xahişi ilə işdən çıxan prezidentin köməkçisi
- ali məktəbi bitirmiş, amma hələ iş iş yeri tapmayan gənc
- iş yeri tapıb, lakin hələ işə başlamayan fəhlə

197 Aşağıdakı iddialardan hansı yanlıştır - friksion işsizlik:

- düzgün cavab yoxdur
- işçi qüvvəsinin strukturunun iş yerlərinin strukturuna uyğun olmaması ilə bağlıdır
- işləmək istəyən, lakin iş yeri axtarışını dayandıran insanları daxil etmir
- işsizliyə görə müavinətlərə uyğun artır
- cəmiyyət üçün arzu olunandır

198 Tam işsizlik şəraitində friksion işsizliyin səviyyəsi:

- birmənalı söyləmək mümkün deyil
- tsiklik işsizliyin səviyyəsindən yuxarıdır
- sifıra bərabərdir
- struktur işsizliyin səviyyəsindən aşağıdır
- bir faizdən aşağıdır

199 Friksion işsizlik o zaman baş verir ki:

- düzgün cavab yoxdur
- fəhlələr iş yerlərinin tərk edir və yeni iş yerinin axtarışını dayandırirlar
- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər
- iqtisadi tənəzzül şəraitində firmalar iş yerlərini ixtisar edir
- iqtisadiyyatda texnoloji dəyişiklər baş verir

200 Aşağıda göstərilən hansı hallarda friksion işsizlik baş vermir:

- düzgün cavab yoxdur

- iqtisadiyyatda struktur dəyişikliklər baş verir
- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər
- fəhlələr iş yerində bərpa olmalarını gözləyirlər
- bəzi firmalar iflasa uğrayırlar

201 İqtisadiyyatda tənəzzülün baş verməsi nəticəsində iş yerini itirən işçi hansı kateqoriyaya aid edilir:

- düzgün cavab yoxdur
- tsiklik işsizlərə
- könüllü işsizlərə
- friksion işsizlərə
- struktur işsizlərə

202 Öz xahişi ilə işdən çıxmış, iş yeri axtaran, amma hələ ki onu tapa bilməyən işçi hansı kateqoriyaya aid edilir:

- struktur işsizlərə
- friksion işsizlərə
- natamam iş günü məşğul olanlara
- işçi qüvvəsi tərkibinə daxil edilməyənlərə
- tsiklik işsizlərə

203 İş yeri tapmaq ümidini itirmiş və iş axtarışını dayandırmış insan:

- tsiklik işsizlərə
- daha işçi qüvvəsi tərkibinə daxil edilmir
- minimal əmək haqqı ilə bağlı qanuna müvafiq müavinətlə təmin olunur
- friksion işsizlərə aid edilir
- struktur işsizlərə aid edilir

204 Əgər insan xəstədir və müvəqqəti işləmirsə, onu hansı kateqoriyaya aid edirlər:

- tsiklik işsizlərə
- məşğul olanlara
- struktur işsizlərə
- friksion işsizlərə
- işçi qüvvəsi tərkibinə daxil edilməyənlərə

205 İşçi qüvvəsində iştirak səviyyəsinin artması:

- işsizliyin səviyyəsinə təsir etmir
- işsizliyin azaldılması problemini mürəkkəbləşdirir
- əmanətlərin artmasına və investisiyaların azalmasına səbəb olur
- investisiyaların artmasına, əmanətlərin azalmasına səbəb olur
- işsizliyin azaldılması problemini yüngülləşdirir

206 İşsizlər kateqoriyasına aiddir:

- düzgün cavab yoxdur
- rəhbərlik tərəfindən proqramçı kurslarına göndərilmiş makinaçı
- artıq işləmək istəməyən avtomexanik
- möhkəm şaxtaların olması səbəbindən işləməyən tikinti işçisi
- birmənalı söyləmək mümkün deyil

207 Məşğul olanlar kateqoriyasına aid edilmir:

- düzgün cavab yoxdur
- qəzet və jurnal satışı ilə pul qazanan yeniyetmə
- xəstələrə qulluq etməkdə kömək edən pensiyaçı
- tam iş həftəsi işləməyən bərbər
- xəstələnmiş mağaza satıcısı

208 İşsizlər kateqoriyasına aiddir:

- sağlamlığına görə vaxtından əvvəl təqaüdə çıxmış polis işçisi
- natamam iş günü rejiminə keçirilmiş və aktiv başqa iş yeri axtaran məmur
- öz xahişi ilə işdən çıxan və daha əlverişli iş yeri tapmaq ümidində olan insan
- iş yerlərinin ixtisarına görə işdən azad edilmiş və uzun müddət nəticəsiz yeni iş yeri axtardıqdan sonra axtarışı dayandırmış laborant
- düzgün cavab yoxdur

209 İşçi qüvvəsinin tərkibinə daxil edilir:

- düzgün cavab yoxdur
- yarım ştat satıcı işləyən evdar qadın
- iş yeri tapmaq ümidini itirmiş müəllim
- təqaüdə çıxmış pensiyaçı
- məhkum edilmiş cinayətkar

210 Müvəqqəti işləməyən mövsümi işçi aiddir:

- birmənalı söyləmək mümkün deyil
- məşğul olanlara
- tam iş günü məşğul olmayanlara
- işçi qüvvəsinin tərkibinə daxil olmayanlara
- işsizlərə

211 Tam iş günü işləməyən və aktiv başqa iş yeri axtaran, lakin onu tapa bilməyən insan hansı kateqoriyaya aid edilir:

- birmənalı söyləmək mümkün deyil
- məşğul olanlara
- işsizlərə
- işçi qüvvəsinin tərkibinə daxil edilməyənlərə
- iş yeri tapmaq ümidini itirənlərə

212 Əgər insan xəstədirsə və daha işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- düzgün cavab yoxdur
- işçi qüvvəsinə daxil edilməyənlərə
- məşğul olanlara
- iş yeri tapmaq ümidini itirənlərə
- işsizlərə

213 Əgər insan xəstədirsə və müvəqqəti işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- düzgün cavab yoxdur
- məşğul olanlara
- işçi qüvvəsinə daxil edilməyənlərə
- tam iş günü məşğul olmayanlara

iş yeri tapmaq ümidini itirənlərə

214 İşləməyən və ev işləri ilə məşğul olan insan hansı kateqoriyaya aid edilir:

- düzgün cavab yoxdur
 işçi qüvvəsinə daxil edilməyənlərə
 işsizlərə
 iş yeri tapmaq ümidini itirənlərə
 məşğul olanlara

215 Tez bir zamanda yeni iş yeri əldə etməyə ümid edən insan hansı kateqoriyaya aid edilir:

- düzgün cavab yoxdur
 işsizlərə
 tam iş günü məşğul olmayanlara
 məşğul olanlara
 işçi qüvvəsinə aid olmayanlara

216 Aşağıdakılardan hansı işsizliyin səviyyəsinin azalmasına səbəb olmur:

- düzgün cavab yoxdur
 məşğulların və işçi qüvvəsinin sayının bərabər ixtisarı
 işsizlərin sayının azaldılması
 iş yerini axtarmasını dayandırmış insanların sayının artması
 məşğulların sayının artırılması

217 İşsizliyin səviyyəsi nəyin faizlə nisbəti kimi hesablanır:

- işsizlərin məşğul olanların sayına
 işsizlərin işçi qüvvəsinin sayına
 işləməyənlərin işçi qüvvəsinin sayına
 işləməyənlərin işləyənlərin sayına
 işsizlərin əmək qabiliyyətli əhalinin sayına

218 İnsan o zaman işsiz hesab edilir ki, əgər:

- düzgün cavab yoxdur
 iş yeri tapıb, lakin hələ işə başlamayıb
 evdəki işlərlə məşğuldur
 iş yeri yoxdur və iş axtarmır
 hərbi xidmətdədir

219 İnsan o zaman işsiz sayılmır, əgər:

- düzgün cavab yoxdur
 məktəbə gedir
 müvəqqəti işdən azad olunub
 yeni iş yerinə çıxmasını gözləyir
 işləmir və iş yeri axtarır

220 İşsizliyin səviyyəsi hesablanarkən işsizlərə aid edilir:

- iş yerləri olmayan bütün insanlar
 işsizliyə görə müavinət alanlar
 yalnız 18 yaşından yuxarı olanlar
 uşaqlar

- evdar qadınlar

221 Makroiqtisadiyyatda investisiya kimi qəbul edilir

- Cari ildə istehsal olunmuş və istehlak edilmiş əmtəə material qiymətləri
 yeni kapitalın istehsalının maddi əşya elementlərinin yaradılması
 Məhsul istehsalına çəkilən xərclər
 Qeyrireal maliyyə aktivlərinin əldə edilməsi
 Real maliyyə aktivlərinin əldə edilməsi

222 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
 xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
 kapitalın pul şəklində ixrac edilməsi
 ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
 kapitalın texnologiya formasında ixrac edilməsi

223 Birbaşa xarici investisiya dedikdə nə başa düşülür:

- xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
 yerli firmaya borc verilməsi
 xarici firmanın səhmlərinin alınması
 yerli firmanın səhmlərinin alınması
 xaricdə öz istehsalının yaradılması

224 Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD kiçikdir AC) və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- artacaq
 düzgün cavab yoxdur
 dəyişməyəcək
 aşağı düşəcək
 kəskin artacaq

225 Əgər istehsalın artması böyük vaxt və resurs məsrəfləri tələb etmərsə, onda:

- əmtəyə tələb yüksək olacaq
 əmtənin qiyməti sabit olacaq
 təklif əyrisi daha az mailli şəkllə malik olur
 təklif əyrisi daha dikdir
 təklif qanunu fəaliyyət göstərir

226 Əgər mağazanın sahibi qara çörəyin qiymətini qaldırmaq qərarına gəlirsə, yerdə qalan mağazalarda qiyməti əvvəlki kimi qalırsa, onda nəticədə:

- mağazanın qara çörək satışında gəliri artar
 mağazanın qara çörək satışından gəliri aşağı düşər
 bazarda qara çörəyin təklifi artar
 mağazanın qara çörək satışından gəliri dəyişməz
 digər mağazalarda qara çörəyə tələb azalar

227 Əgər əmtəyə təklif və tələb artırsa, onda:

- tarazlı qiymət artar
 heçnə dəyişməz

- tarazlı qiymət azalar
- əmtənin tarazlı həcmi artar
- əmtənin tarazlı həcmi azalar

228 Əgər iki əmtə üçün qiymət üzrə çarpaz elastiklik 2-yə bərabədirsə, onda bu o deməkdir ki,

- bir əmtənin qiyməti ikinci əmtənin qiymətindən 2 dəfə aşağıdır
- bu əmtələr qarşılıqlı əvəzəndirlər
- bir əmtəyə tələb digər əmtəyə olan tələbə nisbətən sürətlə artır
- bir əmtənin qiyməti digər əmtənin qiymətinə nisbətən sürətlə artır
- bu əmtələr qarşılıqlı tamamlayandırlar

229 İnvestisiya kapitalının optimal həcmi dedikdə:

- mövcud texnologiya əmək məhsuldarlığını artırır
- mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır
- mövcud texnologiya intensivliyi artırır
- mövcud texnologiya maksimum gəliri təmin edir
- mövcud texnologiya istehlakın həcmi artırır

230 İnvestisiyanın həcminə və dinamikasına təsir edən amillər:

- məcmu ictimai məhsulun real həcmi dəyişməsi
- ümumi daxili məhsulun real həcmi dəyişməsi
- milli gəlirin real həcmi dəyişməsi və real faiz dərəcəsi
- düzgün cavab yoxdur
- xalis məhsulun real həcmi dəyişməsi və faiz dərəcəsi

231 Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində hansı yanaşma prosesinə üstünlük verilir?

- düzgün cavab yoxdur
- diferensial yanaşma
- birbaşa yanaşma
- normal yanaşma
- birbaşa yanaşma

232 Nəyin dərəcəsinin artması nəticəsində məcmu tələb artır:

- əmək
- əmək haqqı
- faiz
- vergi
- düzgün cavab yoxdur

233 Dövlət siyasətinin hansı tədbiri məcmu tələbi artırma bilər:

- düzgün cavab yoxdur
- vergilərin və dövlət tədarükünün bərabər artması
- işsizliyə görə müəvənatların ödənilməsinin azadılması
- məcburi ehtiyatlar normasının artırılması
- dövlətin ictimai işlərə görə xərclərinin azaldılması

234 Məcmu təklifin şoku hansı halda baş vermir:

- düzgün cavab yoxdur

- mərkəzi bank pul təklifini artırırdıqda
- həmkarlar ittifaqı əmək haqlarının artırılmasına nail olduqda
- quraqlıq məhsulu məhv etdikdə
- neft karteli neftin dünya qiymətini artırırdıqda

235 Məcmu tələbin neqativ şokunun səbəbi ola bilər:

- düzgün cavab yoxdur
- pul kütləsinin azalması
- əmək məhsuldarlığının azalması
- vergilərin azalması
- faiz dərəcələrinin azalması

236 Dövlət xərclərinin hansı maddəsinin artması məcmu təklifi azalda bilər:

- bütün cavablar düzgündür
- dövlət aparatının saxlanılmasına görə xərclərin
- səhiyyə xərclərinin
- müdafiə xərclərinin
- elmin inkişafına yönəldilən xərclərin

237 Aşağıdakılardan hansının həcmi dövlət büdcəsinin vəziyyətinə təsir edir:

- məcmu buraxılışın
- bütün cavablar düzgündür
- vergi dərəcələrinin
- dövlət gəlirlərinin
- məcmu gəlirin

238 Uzunmüddətli dövrdə qiymətlər səviyyəsinin artmasına gətirib çıxarır:

- əmək məhsuldarlığının azalması
- bütün cavablar düzgündür
- vergilərin azalması
- işsizliyin təbii səviyyəsinin artması
- pul təklifinin artması

239 Uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi təsir edir:

- birmənalı söyləmək olmaz
- qiymətlər səviyyəsinə, amma buraxılış həcminə təsir etmir
- həm qiymətlər səviyyəsinə, həm də buraxılış həcminə
- buraxılış həcminə, amma qiymətlər səviyyəsinə təsir etmir
- nə qiymətlər səviyyəsinə, nə də buraxılış həcminə təsir etmir

240 C.Keyns hesab edirdi ki, əmanətlərin həcmi asılıdır:

- fərdinin nələrə üstünlük verməsindən
- sərəncamda olan gəlirin səviyyəsindən
- faiz dərəcəsi
- istehlakçının yaşayış yerindən
- pulun təklifinin artım tempindən

241 Nəyin dəyişməsi məcmu tələbə birbaşa təsir göstərir:

- düzgün cavab yoxdur

- dövlət tədarüklərinin
- firmalara subsidiyaların
- sosial təminatla görə haqların
- vergilərin

242 Nəyin artması məcmu təklifin azalmasına səbəb olacaqdır:

- düzgün cavab yoxdur
- işsizliyin səviyyəsinin
- dövlət büdcəsinin kəsirinin
- milli pul vahidinin valyuta məzənnəsinin
- qiymətlər səviyyəsinin

243 Məcmu tələbin tərkib hissəsi deyil:

- xalis ixrac
- vergilər
- investisiya xərcləri
- dövlət tədarükü
- istehlak xərcləri

244 Məcmu tələb əyrisinin mənfi mailliyi hansı effektlə izah oluna bilər:

- düzgün cavab yoxdur
- real pul ehtiyatları
- əvəzetmə
- gəlir
- miqyas

245 Məcmu tələb əyrisinin mənfi mailliyi hansı effektlə izah oluna bilməz:

- gəlir
- idxal tədarükləri
- düzgün cavab yoxdur
- real sərvət
- faiz dərəcəsi

246 Məcmu tələb əyrisi onu göstərir ki:

- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsinin artması zamanı məcmu xərclərin həcmi azalır
- qiymətlər səviyyəsinin azalması zamanı buraxılışın faktiki həcmi azalır
- qiymətlər səviyyəsinin artması zamanı buraxılışın faktiki həcmi artır
- qiymətlərin hər hansı səviyyəsində buraxılışın faktiki tarazlı həcmi müxtəlif səviyyəsi mövcuddur

247 Məcmu tələb əyrisi nə zaman sağa doğru sürüşür:

- düzgün cavab yoxdur
- pulun təklifi azalarsa
- işsizliyin səviyyəsi artarsa
- hökumətin hərbi xərcləri artarsa
- neftin qiyməti aşağı düşərsə

248 Məcmu tələb əyrisi nə zaman sağa doğru sürüşəcəkdir:

- ev təsərrüfatlarının borcu artarsa

- qiymətlərin səviyyəsi artırsa
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsinin azalması gözlənilirsə
- milli pul vahidinin valyuta məzənnəsi aşağı düşürsə

249 Məcmu təklifin azalması ilə bağlı inflyasiyanın səbəbi ola bilməz:

- kollektiv müqavilələrin bağlanması zamanı həmkarlar ittifaqının sərt mövqeyi
- məhsulvahidinə olan xərclərin artması
- düzgün cavab yoxdur
- resursların məhsuldarlığının azalması
- pul təklifinin azalması

250 Avtomatik tənzimləyicilər:

- işsizliyin qarşısını alırlar
- iqtisadiyyatda tam məşğulluğu təmin edirlər
- iqtisadi artımın sürətləndirilməsini şərtləndirə bilirlər
- sabit vergi dərəcəsi və dəyişməz transfert proqramları şəraitində fəaliyyət göstəririlər
- düzgün cavab yoxdur

251 Avtomatik tənzimləyici kimi çıxış etmir:

- akkord vergisi
- korporasiyaların mənfəətinə görə vergi
- mütənasib gəlir vergisi
- əlavə dəyər vergisi
- progressiv gəlir vergisi

252 Avtomatik tənzimləyici kimi çıxış edir:

- hökumətin hərbi xərcləri
- kosmik gəminin yaradılmasına görə xərclər
- bütün cavablar düzgündür
- dövlət təhsilinə görə xərclər
- işsizliyə görə müəvənatların ödənilməsinə görə xərclər

253 İnvestisiya xərclərinə nə təsir edir:

- faiz dərəcəsinin səviyyəsi
- istehsal avadanlığının yüklənməsi səviyyəsi
- texnologiyada dəyişikliklər
- sahibkarların optimist və ya pessimist gözləmələri
- bütün cavablar düzgündür

254 Dövlətin məcmu tələb və məcmu təklifdən dinamik tarazlığı təmin etmək məqsədi ilə arzu olunan məşğulluq, qiymət səviyyəsi və gəlir artımına təsiri:

- dövlət tərəfindən planlaşdırma siyasəti
- qiymətin tənzimlənməsi ilə bağlı siyasət
- dövlətin sabitləşdirmə siyasəti
- məşğulluğun təmin olunması ilə bağlı siyasət
- dövlətin, gəlirlərin artırılması siyasəti

255 AS əyrisinin klassik variantı göstərir ki, uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi:

- bank faizləri qiymət səviyyəsinə təsir edir
- qiymət səviyyəsinə təsir etdiyi kimi məhsul həcminə də təsir edir
- məhsulun həcminə və qiymət səviyyəsinə təsir etmir
- məhsulun həcminə təsir edir, qiymət səviyyəsinə yox
- məhsulun həcminə təsir etmir, yalnız qiymət səviyyəsinə təsir edir

256 İqtisadi şok anı və iqtisadi siyasətin cavab tədbirlərinin qəbul edildiyi an arasındakı dövr:

- stimullaşdırıcı siyasət
- xarici sabitləşmə siyasəti
- daxili sabitləşmə siyasəti
- düzgün cavab yoxdur
- stimullaşdırıcı xarici ticarət siyasəti

257 Əgər məcmu tələb məcmu təklifdən azdırsa və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- sabit qalacaq
- düzgün cavab yoxdur
- dəyişməyəcək
- artacaq
- aşağı düşəcək

258 Məcmu təklif nəyin dəyəridir:

- bütün cavablar düzgündür
- sərəncamda olan gəlirin
- ümumi daxili məhsulun
- satışa təqdim edilən bütün son məhsul və xidmətlərin
- ümumi ictimai məhsulun

259 ADAS modelində iqtisadi artım necə təsvir edilə bilər:

- düzgün cavab yoxdur
- məcmu tələb əyrisinin sola doğru sürüşməsi ilə
- qısamüddətli məcmu təklif əyrisinin sola doğru sürüşməsi ilə
- uzunmüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə
- qısamüddətli tələb əyrisinin sola doğru sürüşməsi ilə

260 Faiz dərəcəsinin azalması ilə:

- düzgün cavab yoxdur
- pul kütləsinə tələb dəyişmir
- pul kütləsinə tələb azalır
- pul kütləsinə tələb artır
- likvid formada vəsait istəyənlərin sayı azalır

261 Qısamüddətli dövrdə fiskal siyasətin xarici balansla yekun təsiri bir çox hallarda

- səmərəli pulvergi siyasətindən asılıdır
- ticarət balansının profisitliyindən asılıdır
- ticarət balansının defisitliyindən asılıdır
- kapitalın mobillik dərəcəsinə asılıdır
- faiz dərəcələrinin səviyyəsinə asılıdır

262 Müəssisələrin və firmaların daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi

xidmətlərə qoyulan dolaylı vergi:

- dövriyyə vergisi
- tədiyyə vergisi
- dolaylı vergi
- aksizlər
- birbaşa vergilər

263 C.M.Keyns “Çerçillin siyasətinin iqtisadi nəticələri” məqaləsində o dövlətin fəaliyyətini tənqid edirdi:

- məcmu tələbin məhdudlaşdırılması ilə əlaqədar
- məcmu tələbin artırılması ilə əlaqədar
- məcmu təklifin məhdudlaşdırılması ilə əlaqədar
- düzgün cavab yoxdur
- məcmu tələbin artırılması ilə əlaqədar

264 Əgər əmtəyə təklif və tələb artırsa, onda:

- tarazlı qiymət azalar
- əmtənin tarazlı həcmi azalar
- tarazlı qiymət artar
- əmtənin tarazlı həcmi artar
- heçnə dəyişməz

265 Domar və Xarrodun iqtisadiyyatının keynsçi modelində əsas diqqət nəyə yönəlir:

- dövlət xərclərinə
- inflyasiyaya
- dövlət gəlirlərinə
- vergilərə
- investisiyalara

266 Stimullaşdırıcı pulkredit siyasətinə hansı tədbir aiddir?

- mənfəət vergisinin azalması
- büdcə xərclərinin artması
- pul kütləsinin artımı
- qızılvalyuta ehtiyatlarının artması
- mərkəzləşdirilmiş kreditlərə görə faiz dərəcəsinin azalması

267 Pulkredit siyasətinin alətlərinə aid deyil:

- Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi
- Pul emissiyası
- Məcburi ehtiyat normasının dəyişdirilməsi
- Açıq bazarda əməliyyatlar
- vergi dərəcələrinin dəyişdirilməsi

268 Elmitexniki inqilabın təsiri altında baş verən, sosial iqtisadi tərəqqi nə ilə müşayiət olunur:

- əhalinin maddi rifah halının yüksəlməsi ilə
- informasiya texnologiyalarının tətbiqi ilə
- insan amilinin rolunun artması ilə
- onun strukturunun artması və dəyişməsi ilə

- səhiyyə sisteminin sürətli inkişafı ilə

269 Hansı nəzəriyyədə müasir kapitalizmin bütün iqtisadi sistemini – planlaşdıran sistemin və bazar sisteminin məcmusu kimi göstərilir və onun müəllif kimdir:

- supersənayeləşmə nəzəriyyəsi, A.Toffler
 vahid sivilizasiya nəzəriyyəsi, F.Fukuyama
 vahid sənaye cəmiyyəti nəzəriyyəsi, R.Aron
 yeni sənaye cəmiyyəti nəzəriyyəsi, C.Helbreyt
 postsənaye cəmiyyəti nəzəriyyəsi, D.Bell

270 Cəmiyyətdə əhali mobilliyinin formaları hansılardır:

- sosial, əhali, iqtisadi mobillik
 əhali, demoqrafik, iqtisadi mobillik
 iqtisadi, əhali, sosial mobillik
 demoqrafik, sosial, əhali mobilliyi
 demoqrafik, sosial, iqtisadi mobillik

271 İqtisadi aktiv əhali və ya iş qüvvəsi hərəkətinin bütün formalarını əhatə edən mobillik:

- adambaşına düşən ümumi daxili məhsul
 adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu
 gözlənilən gəlir, təhsil
 adambaşına düşən ümumi daxili məhsul, təhsilin səviyyəsi
 adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi

272 İstehlak əmtəə və xidmətlərinin bahalaşmasını tam və ya qismən ödəmək məqsədi ilə əhalinin pul gəlirlərinin dövlət tərəfindən müəyyən olunmuş mexanizmi:

- əhalinin nominal gəlirlərinin indeksasiyası
 düzgün cavab yoxdur
 əhalinin real gəlirlərinin indeksasiyası
 qiymət indeksi
 gəlirlərin indeksasiyası

273 İstiqamətindən asılı olaraq əhali mobilliyinin formaları hansılardır:

- gendaxili, üfüqi
 genarası, şaquli
 gendaxili, şaquli
 şaquli, üfüqi
 genarası, üfüqi

274 Mövcud ölkədə orta səviyyədə yaşamağa imkan verən minimal istehlak səbətinin dəyərinin göstəricisi:

- minimum istehlak büdcəsi
 mütləq yoxsulluq həddi
 yaşayış minimumu
 nisbi yoxsulluq həddi
 yoxsulluq

275 Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil?

- iqtisadi kapital qoyuluşlarının çoxalması

- texniki resurslardan istifadənin sabitləşməsi
- işçi qüvvəsinə tələbin artması
- qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
- qiymətlərin aşağı düşməsi

276 Xaricdə fəaliyyət göstərən iqtisadi subyektlərlə və xarici institutlarla təmsil olunur:

- real kapital bazarı
- iqtisadi konyunktura
- ümumiləşdirilmiş bazarlar
- xarici bölmə
- firma

277 Uzunmüddətli dövrdə iqtisadiyyatda məhsul buraxılışı nə ilə müəyyənləşir:

- əhalinin seçimi ilə
- qiymət səviyyəsinə təsir ilə
- pul təklifi, dövlət xərclərinin səviyyəsi və vergilərlə
- faiz dərəcəsinin səviyyəsi ilə
- kapitalın və əməyin həcmi və istifadə olunan texnologiya ilə

278 Dövlət əmtənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman:

- düzgün cavab yoxdur
- əvvəlki miqdarda əmtə satdıqda satıcı ziyana düşmür
- alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr
- istehsalçıların gəliri hökmən artar, istehlakçıların gəliri isə hökmən azalar
- istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar

279 Multiplikator göstərir ki:

- investisiyanın artımı bazar tarazlığından asılıdır
- investisiyanın artdığı şəraitdə ÜMMun artımı müşahidə olunmur
- tələb əyrisini sağa istiqamətləndirir
- investisiyanın artması ÜMMun artımında artan effektə səbəb olur
- investisiyanın artması ÜMMun analoji artımına səbəb olur

280 Kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatı çərçivəsində ilk növbədə:

- məhsuldar deyil, əmtə kapitalını nəzərdə tutur
- dövlət deyil, xüsusi kapitalı nəzərdə tutur
- düzgün cavab yoxdur
- maliyyə əməliyyatı deyil, fiziki daşınmanı nəzərdə tutur
- əmtə kapitalını deyil, pul kapitalını nəzərdə tutur

281 Keynsçi nəzəriyyəsinə görə istehsalın səviyyəsi nə ilə müəyyən olunur:

- düzgün cavab yoxdur
- məcmu tələbin miqyası ilə
- pula olan tələblə
- tam məşqulluq səviyyəsi ilə
- faiz dərəcəsinin səviyyəsi ilə

282 Əgər hökumət buraxılış həcmi artırmaq fikrində olsa o, nəyi azaltmalıdır:

- vergiləri

- transfert ödəmələrini
- bütün cavablar düzgündür
- büdcə kəsirinin həcmi
- dövlət tədarükünü

283 Keynesçi istiqamətinin nümayəndələri vergilərin nəyə təsirini nəzərdən keçirirlər:

- dövlət büdcəsinin vəziyyətinə
- iqtisadi artıma
- məcmu təklifə
- məcmu tələbə
- bütün cavablar düzgündür

284 Əgər iqtisadiyyatda resessiya baş veribsə, hökumət iqtisadiyyatı stabilləşdirməkdən ötrü nəyi azaltmalıdır:

- dövlət büdcəsi kəsirinin həcmi
- dövlət tədarükünü
- transfert ödəmələri
- bütün cavablar düzgündür
- vergiləri

285 Məcmu gəlirin və buraxılışın həcmi istənilən səviyyəsinə nail olmaq üçün dövlət xərclərinin və vergilərin dəyişdirilməsi aiddir:

- diskresion fiskal siyasətinə
- sadalanan siyasət növlərinin hər birinin aləti ola bilər
- düzgün cavab yoxdur
- gəlirlərin yenidən bölgüsü siyasətinə
- avtomatik fiskal siyasətinə

286 Keynesçi modelinə görə istehlak xərclərinin ən vacib amili kimi çıxış edir:

- gəlirin səviyyəsi
- istehlak borcunun səviyyəsi
- faiz dərəcəsinin səviyyəsi
- sərvətin həcmi
- istehlakçıların gözləmələri

287 Avtomatik tənzimləyicilərə aid edilmir:

- bütün cavablar düzgündür
- yoxsulluğa görə müəvənatlar
- işsizliyə görə müəvənatlar
- əlilliyə görə müəvənatlar
- fermerlərə subsidiyalar

288 Əgər əmanətə meylliyin son həddi artarsa, onda:

- istehlaka meylliyin son həddinin və əmanətə meylliyin son həddinin cəmi vahiddən az olacaq
- istehlaka meylliyin son həddi dəyişməyəcək
- istehlaka meylliyin son həddi artacaq
- istehlaka meylliyin son həddi azalacaq
- istehlaka meylliyin son həddinin və əmanətə meylliyin son həddinin cəmi vahiddən çox olacaq

289 İstehlaka meyliyin son həddi nədir:

- əlavə məhsulun istehlakına görə xərclər
- istehlakın dəyişməsinin qiymətlər səviyyəsinin dəyişməsinə nisbəti
- bütün cavablar düzgündür
- istehlakın faizlə dəyişməsinin qiymətlər səviyyəsinin faizlə dəyişməsinə nisbəti
- istehlakın dəyişməsinin gəlirin səviyyəsinin dəyişməsinə nisbəti

290 Klassik modelə əsasən əmək haqqının artması nəyə gətirib çıxarır:

- düzgün cavab yoxdur
- buraxılış həcmnin artmasına
- inflyasiyaya
- işsizliyə
- büdcə profisitinə

291 Klassik modeldə əsas müddəalardan biri ondan ibarətdir ki:

- inflyasiya ciddi iqtisadi problem hesab olunmur
- əmanətlər həmişə investisiyalardan çoxdur
- bütün cavablar düzgündür
- əmtələrin qiyməti sərtidir
- iqtisadiyyat tam məşğulluq səviyyəsində özü-özünü tarazlaşdırır

292 Klassik modeldə əmanətləri şərtləndirən əsas amil hansıdır:

- əmək haqqı dərəcəsi
- əmanətçilərin üstünlük verməsi
- sərəncamda olan gəlirin həcmi
- faiz dərəcəsi
- ev təsərrüfatlarının yığdığı sərvətin həcmi

293 Klassik modeldə məcmu tələb əyrisi:

- düzgün cavab yoxdur
- müsbət mailliyə malikdir
- mənfi mailliyə malikdir
- şaqulidir
- üfüqidir

294 Klassik modeldə investisiyaları şərtləndirən əsas amil hansıdır:

- investisiyaların daxili verim norması
- pul təklifi
- qiymətlər səviyyəsi
- investorların üstünlük verməsi
- faiz dərəcəsi

295 Keynsçi nəzəriyyəsinə əsasən məcmu təklif əyrisi:

- düzgün cavab yoxdur
- müsbət mailliyə malikdir
- mənfi mailliyə malikdir
- şaqulidir
- üfüqidir

296 Keynesçi modelinə əsasən investisiyanın ən vacib amili nədir:

- investorun həvəsi və gözləmələri
- sərvətin həcmi
- milli gəlirin səviyyəsi
- düzgün cavab yoxdur
- faiz dərəcəsinin səviyyəsi

297 Faiz dərəcəsi effektinin müəllifi kimdir:

- Marşall
- Fişer
- düzgün cavab yoxdur
- Piqu
- Keynes

298 Stimullaşdırıcı fiskal siyasətin tədbiri kimi nəyin artması çıxış edir:

- vergilərin
- düzgün cavab yoxdur
- faiz dərəcəsinin
- pul təklifinin
- dövlət tədarükünün

299 Dövlət xərclərinin azalması nəyə səbəb olacaqdır:

- məcmu təklifin azalmasına
- buraxılışın həcmnin azalmasına
- məşqulluğun səviyyəsinin azalmasına
- pul təklifinin azalmasına
- qiymətlər səviyyəsinin artmasına

300 C.Keyns hesab edirdi ki, investisiyanın həcmi hər şeydən əvvəl asılıdır:

- qiymətlər səviyyəsindən
- faiz dərəcəsi
- mənfəətin miqdarından
- sərəncamda olan gəlirin miqdarından
- kapitalın son hədd effektivliyindən

301 Tarazlığın istənilən məşqulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi

- dövlətin qiymət siyasətidir
- dövlətin tənzimləmə siyasətidir
- dövlətin fiskal siyasətidir
- dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin monetar siyasətidir

302 Hər hansı bir iqtisadi siyasət tədbirlərinin həyata keçirilməsi dövrü ilə bu tədbirlərin nəticəsinin həyata keçirildiyi dövr arasında vaxt:

- xarici sabitləşmə siyasəti
- xalis ixrac siyasəti
- stimullaşdırıcı idxal siyasət
- daxili sabitləşmə siyasəti vaxtı

- investisiya projektlərinin həyata keçirilməsi

303 Maliyyə sisteminin başlıca həlqəsi:

- büdcədən kənar dövlət fondları
 dövlət müəssisələri
 Maliyyə Nazirliyi
 dövlət büdcəsi
 Mərkəzi Bank

304 Əgər istehlakla bağlı son hədd meyli (MRS)=0 olarsa:

- bu halda gəlirin artan hissəsi istehlak olunacaq
 bu halda gəlirin artan hissəsi yığılacaqdır
 bu halda gəlirin istehlaka gedən hissəsi artacaq
 bu halda gəlirin bir hissəsi yığıma gedəcək
 istehlaka gedən hissə azalacaq

305 Əmanətin həcminə təsir edən amillər:

- faiz norması, istehlakın həcmi
 bütün cavablar düzgündür
 faiz norması, istehlakın və yığımın həcmi
 gəlirin həcmi və yığıma gedən hissəsi
 gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil

306 Cini əmsalının daha da çox olması:

- əhali gəlirlərində bərabərsizlik sabitdir
 əhali gəlirlərində bərabərsizlik daha da azalır
 əhali gəlirlərində bərabərsizlik bərabərləşir
 əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur
 əhali gəlirlərində bərabərsizlik daha da çoxalır

307 İstehlakın həcminə təsir edən amillər:

- gəlirlərin səviyyəsi, alıcının zövqü, qiymət
 psixoloji amil, alıcının zövqü
 psixoloji amil, yığımın həcmi
 gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
 qiymətlərin səviyyəsi, alıcının zövqü

308 Kobb-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır:

- məcmu məhsulun həcmi nəzərə alınmaması
 kapital məsrəflərinin rolunun nəzərə alınmaması
 təbii resursların rolunun nəzərə alınmaması
 əmək məsrəflərinin rolunun nəzərə alınmaması
 istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması

309 Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil:

- nominal gəlirlər
 pul gəlirləri
 natural gəlirlər
 real gəlirlər

nisbi gəlirlər

310 Gəlirin istehlak edilməyən, yığıma yönəldilən hissəsi:

- izafi dəyər
- istehlak
- gəlirin həcmi
- izafi məhsul
- əmanət

311 Gəlirlərin dəyişməsinin investisiyaların dəyişməsindən asılılığını xarakterizə edən əmsal:

- istehlakçı arzusu
- yığım etmək arzusu
- investisiya arzusu
- akselerator
- multiplikator

312 Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- əlavə vergilərin daxil olmasından
- pul emissiyası hesabına
- müəssisənin rentabelliyyəsinin artması hesabına
- dövlət müəssisələrinin mənfəəti hesabına

313 Aşağıdakılardan hansı büdcə kəsirinin səbəbidir?

- iqtisadiyyatda tənəzzül
- istehlakın azalması
- düzgün cavab yoxdur
- iqtisadiyyatın hərbiləşdirilməsi
- fəvqəladə baş verən hadisələr

314 Əgər dövlət bütün məmulatlarına yüksək vergilər tətbiq edirsə, onda bütün məmulatları bazarında hansı dəyişikliklər baş verər?

- dəyişməz tarazlı qiymət zamanı tarazlı həcm aşağı düşər
- tarazlı qiymət artar, tarazlı həcm dəyişməz qalar
- həm tarazlı qiymət, həm tarazlı həcm yüksələr
- həm tarazlı qiymət, həm də tarazlı həcm azalar
- tarazlı qiymət artar, tarazlı həcm aşağı düşər

315 Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır:

- bölüşdürücü, nəzarətedici
- təkrar istehsal, tənzimləyici
- həvəsləndirici, bölüşdürücü
- nəzarətedici, həvəsləndirici
- tənzimləyici, nəzarətedici

316 Dövlətin yerli büdcələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- büdcə ssudaları, xərclər, subvensiyalar
- gəlirlər, dotasiyalar, subsidiyalar
- gəlirlər, büdcə ssudaları, subvensiya, subsidiya

- subvensiya, dotasiya, xərclər, büdcə ssudaları
- büdcə ssudaları, dotasiya, subvensiya, subsidiya

317 Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- uzunmüddətli borc
- daxili borc
- ortamüddətli borc
- qısamüddətli borc
- düzgün cavab yoxdur

318 Fiskal siyasət nə deməkdir?

- büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
- vergilərin məhdudlaşdırıcı rolu
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti
- büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi

319 Fiskal siyasətin hansı tipləri fərqləndirilir?

- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- avtomatik və diskresion
- düzgün cavab yoxdur
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi
- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion

320 Gəlirin dərəcəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- reqressiv vergilər
- xüsusi vergilər
- sabit vergilər
- proporsional vergi
- mütərəqqi vergi

321 Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, dolay, mütərəqqi, reqressiv
- sabit, birbaşa, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv
- sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, dolay, proporsional, reqressiv

322 Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir?

- vergi payı
- vergiqoyma
- vergi dərəcəsi
- vergi rejimi
- vergi güzəştləri

323 Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlər olduğu halda, bu hansı vergidir:

- ümumi vergi
- xüsusi vergi
- dolay vergi

- azad vergi
- birbaşa vergi

324 Vergilərin artması zamanı nə baş verir?

- məcmu tələb və təklif artır
- məcmu təklif artır
- məcmu təklif azalır
- məcmu tələb və təklif azalır
- məcmu tələb azalır

325 Verginin funksiyaları hansılardır:

- fiskal, bölüşdürücü, ədalətlik, nəzarətedici
- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
- fiskal, sosial, gəlirlilik, tənzimləyici
- fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
- düzgün cavab yoxdur

326 Cini əmsalının daha da çox olması təqdirdə:

- əhali gəlirlərində bərabərsizlik bərabərləşir
- əhali gəlirlərində bərabərsizlik daha da azalır
- əhali gəlirlərində bərabərsizlik sabitdir
- əhali gəlirlərində bərabərsizlik daha da çoxalır
- əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur

327 Əgər əmtənin qiyməti tələb və təklif əyrilərinin kəsişmə nöqtəsindən yüksəkdirsə, onda

- tələbin həcmi artar
- əmtə defisiti meydana çıxar
- təklifin həcmi azalar
- əmtə artıqlığı əmələ gələr
- həç nə baş verməz

328 Əmək bazarının funksiyaları hansılardır:

- sosial və iqtisadi
- sosial və bölüşdürücü
- tənzimləyici və bölüşdürücü
- düzgün cavab yoxdur
- iqtisadi və bölüşdürücü

329 Bir məşğul olana və ya əhalinin adambaşına düşən gəlirlərin səviyyəsindəki fərq nəyi göstərir:

- sərəncamda qalan gəliri
- nominal hesablanmış əmək haqqını
- real gəliri
- nominal gəliri
- gəlirlərin differensiyasını

330 Dövlətin həyata keçirdiyi gəlirlərin yenidən bölgüsü siyasəti nəticəsində Lorens əyrisinin hərəkəti:

- Lorens əyrisi gəlirlərin mütləq bərabərsizliyini əks etdirən nöqtənin üstünə düşür
- düzgün cavab yoxdur

- Lorens əyrisi gəlirlərin mütləq bərabərliyindən uzaqlaşır
- Lorens əyrisi sosial müdafiəni xarakterizə edən xətti göstərir
- Lorens əyrisi gəlirlərin mütləq bərabərliyinə tərəf hərəkət edir

331 Tarazlığın istənilən məşğulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi:

- dövlətin qiymət siyasətidir
- dövlətin monetar siyasətidir
- dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin fiskal siyasətidir
- dövlətin tənzimləmə siyasətidir

332 Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi necə adlanır:

- inflyasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq
- düzgün cavab yoxdur
- sosial təminat
- istehlak qiymətlərinin artmasını dayandırmaq
- gəlirlərin dövlət indeksiyası

333 Əhali gəlirləri:

- natural gəlirlərdən ibarətdir
- pul gəlirlərindən ibarətdir
- əmək haqqından ibarətdir
- milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
- nominal və real gəlirlərdən ibarətdir

334 Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir?

- C.Keyns
- D.Rikardo
- A.Smit
- L.Valras
- A.Marşall

335 İstifadə etmə məqsədinə görə investisiyalar bölünür:

- dövlət və xüsusi
- düzgün cavab yoxdur
- dövlət və portfel
- birbaşa və portfel
- borc və sahibkar

336 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- subsidiyalar
- təbiət resurslarından istifadəyə görə ödəmələr
- akkord vergiləri
- gömrük rüsumları
- təbii inhisarların məhsuluna qoyulan tariflər

337 Dövlət büdcəsinin kəsiri o zaman baş verir ki:

- bütün cavablar düzgündür

- dövlət xərcləri artır
- vergi daxilolmaları azalır
- hökumətin xərclərinin cəmi büdcə gəlirlərinin cəmini üstələyir
- dövlətin öhdəlikləri onun aktivlərini üstələyir

338 Dövlət büdcəsinin kəsiri hansı yolla maliyyələşə bilər:

- bütün cavablar düzgündür
- əmtəə və xidmətlərin dövlət tədarükünün azaldılması ilə
- vergi dərəcələrinin artırılması ilə
- dövlət istiqrazları buraxmaqla
- transfert ödəmələrinin azaldılması ilə

339 Laffer əyrisi vergi dərəcəsi ilə nəyin asılılığını əks etdirir:

- məcmu gəlirin səviyyəsinin
- işgüzar fəallığın səviyyəsinin
- məcmu tələbin səviyyəsinin
- düzgün cavab yoxdur
- büdcəyə vergi daxilolmaların həcmının

340 Fiskal siyasətinin tədbiri kimi çıxış etmir:

- vergi güzəştlərinin dəyişdirilməsi
- transfertlərin tənzimlənməsi
- dövlət xərclərinin həcmının dəyişdirilməsi
- faizin bazar dərəcəsinin tənzimlənməsi
- vergi dərəcələrinin dəyişdirilməsi

341 Stimullaşdırıcı fiskal siyasət hansı məqsədlə istifadə olunmalıdır:

- faiz dərəcəsinin azaldılması üçün
- inflyasiyanın azaldılması üçün
- dövlət büdcəsi kəsirinin azaldılması üçün
- inflyasiya boşluğunun ləğv edilməsi üçün
- resessiya boşluğunun ləğv edilməsi üçün

342 Dövlət büdcəsinin xərclərinə aiddir:

- dövlət müəssisələrinin mənfəəti
- əlavə dəyər vergisi
- gömrük rüsumları
- dövlət istiqrazlarına görə faizlər
- sosial təminatla görə haqlar

343 Biznesə görə vergilərin artması, nəyin azalmasına səbəb olacaq:

- düzgün cavab yoxdur
- yalnız məcmu tələbin
- yalnız məcmu təklifin
- həm məcmu tələbin, həm də məcmu təklifin
- nə məcmu tələbin, nə də məcmu təklifin

344 Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır:

- tənzimləyici, nəzarətəddici

- təkrar istehsal, tənzimləyici
- düzgün cavab yoxdur
- bölüşdürücü, nəzarətedici, həvəsləndirici
- bölüşdürücü, nəzarətedici

345 Mülkiyyət formasına görə maliyyə sistemi:

- düzgün cavab yoxdur
- dövlətin mərkəzləşdirilmiş maliyyəsi
- əhalinin və bank müəssisələrinin maliyyəsi
- dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi, qeyridövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- təsərrüfat subyektlərinin maliyyəsi

346 Dövlətin yerli büdcələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- büdcə ssudaları, dotasiya, subvensiya, subsidiya
- gəlirlər, büdcə ssudaları, subvensiya, subsidiya
- büdcə ssudaları, xərclər, subvensiyalar
- gəlirlər, dotasiyalar, subsidiyalar
- subvensiya, dotasiya, xərclər, büdcə ssudaları

347 Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- düzgün cavab yoxdur
- daxili borc
- ortamüddətli borc
- uzunmüddətli borc
- qısamüddətli borc

348 Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu:

- qısamüddətli borc
- xarici borc
- uzunmüddətli borc
- düzgün cavab yoxdur
- ortamüddətli borc

349 Fiskal siyasət nə deməkdir

- büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənəşdirilməsi siyasəti
- büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti
- vergilərin məhdudlaşdırıcı rolu
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi

350 Fiskal siyasətin hansı tipləri fərqləndirilir

- düzgün cavab yoxdur
- avtomatik və diskresion
- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion
- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi

351 Gəlir artdıqca tutulan vergilərin payı azalır:

- mütərəqqi vergi
- reqressiv vergilər
- sabit vergi
- xüsusi vergilər
- proporsional vergilər

352 Gəlirin dərəcəsi asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- reqressiv vergilər
- proporsional vergi
- sabit vergilər
- xüsusi vergilər
- mütərəqqi vergi

353 Gəlirin həcmindən asılı olmayaraq vergitutma vahidi üçün müəyyən edilmiş mütləq məbləğ:

- proporsional vergilər
- sabit vergilər
- mütərəqqi vergilər
- dolayı vergilər
- reqressiv vergilər

354 Gəlirlər artdıqca vergi dərəcəsi artır:

- düzgün cavab yoxdur
- mütərəqqi vergilər
- sabit vergilər
- reqressiv vergilər
- proporsional vergilər

355 Məqsədli vergilərə aiddir:

- vərəsəlik və bağışlamadan vergi
- yol fondunun yaradılması
- gömrük rüsumları
- əlavə dəyər vergisi
- qiymətli kağızlarla əməliyyatlardan daxil olan vergi

356 Mütərəqqi vergilər zamanı gəlir artdığı halda:

- düzgün cavab yoxdur
- vergi dərəcələri artır
- vergi dərəcələri sabit qalır
- vergi dərəcələri aşağı düşür
- vergi dərəcələri dəyişkəndir

357 Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, dolayı, mütərəqqi, reqressiv
- sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv
- sabit, birbaşa, mütərəqqi, reqressiv
- sabit, dolayı, proporsional, reqressiv

358 Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir:

- vergi payı
- vergi rejimi
- vergi dərəcəsi
- vergiqoyma
- vergi güzəştləri

359 Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlərdir

- azad vergi
- ümumi vergi
- birbaşa vergi
- dolaylı vergi
- xüsusi vergi

360 Vergilərin qalxması zamanı nə baş verir

- məcmu tələb və təklif artır
- məcmu tələb və təklif azalır
- məcmu təklif azalır
- məcmu təklif artır
- məcmu tələb azalır

361 Verginin funksiyaları:

- düzgün cavab yoxdur
- fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
- fiskal, sosial, gəlirlilik, tənzimləyici
- fiskal, bölüşdürücü, ədalətlik, nəzarətedici

362 Dövlət borcunun formaları:

- xarici borc, qısamüddətli borc
- daxili borc, xarici borc
- xarici borc, ortamüddətli borc
- uzunmüddətli borc, xarici borc
- xarici borc, uzunmüddətli borc

363 Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil

- mənfəət vergisi
- əlavə dəyər vergisi
- fiziki şəxslərdən gəlir vergisi
- əmlak vergisi
- gəlir vergisi

364 Aşağıdakı hansı vergi növü dolaylı vergiyə aid deyil

- aksizlər
- mənfəət vergisi
- gömrük rüsumları
- əlavə dəyər vergisi
- satışdan vergi

365 Vergi ödəyicisi və vergi daşıyıcısı eyni subyektdir

- ümumi vergilər
- birbaşa vergi
- azad vergilər
- xüsusi vergilər
- dolayı vergi

366 Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi idaxilolmaları həcm iarasında əlaqəni nümayiş etdirən əyri:

- Lorens əyrisi
- Laffer əyrisi
- Filips əyrisi
- Valras əyrisi
- Engel əyrisi

367 Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir

- büdcənin təsdiqi
- büdcə ili
- büdcənin təsdiq vaxtı
- büdcənin müəyyənləşdirilməsi
- büdcəsinin planlaşdırılması

368 Yerli özünüidarəetmə və dövlət orqanlarına məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitlərinin yığılması və istifadə olunması formasıdır:

- dövlət müəssisələrinin maliyyəsi
- dövlət büdcəsi
- dövlət gəlirləri
- dövlət xərcləri
- büdcə fondları

369 Gəlirə nisbətən faizlə müəyyən edilən vergi dərəcəsi:

- vergi norması
- vergi payı
- vergi faizi
- vergi qoyma
- vergi ödənişi

370 Həddən yüksək vergilər vergi sisteminin səmərəliliyini aşağı salır konsepsiyası:

- sərvət konsepsiyası
- neoklassik konsepsiya
- marjinal konsepsiya
- monetar konsepsiya
- marksist konsepsiya

371 Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq

- pul ödəmələri
- icarə haqqı
- birbaşa vergi
- torpaq rentası
- torpağa görə faiz

372 Ölkədə vergilərin tutulması ilə bağlı sosialiqtisadi münasibətlərin, tutulan vergilərin, onların ödənilməsi qaydalarının və vergi orqanlarının məcmusu:

- Laffer əyrisi
- vergi bazası
- vergi sistemi
- vergi siyasəti
- vergiqoymanın prinsipi

373 Vergiqoyma obyektinin qanunla müəyyən edilməsi:

- vergi sazişi
- vergi bazası
- vergi siyasəti
- vergi sistemi
- vergi dərəcəsi

374 Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqları hansı vergi növünə aid edilir

- mülkiyyətdən vergiyə
- dolaylı vergilərə
- əlavə dəyər vergisinə
- mənfəətdən vergiyə
- birbaşa vergilərə

375 Dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondları:

- büdcə profisiti
- büdcədən kənar dövlət fondları
- büdcə xərcləri
- büdcə gəlirləri
- büdcə kəsiri

376 Vergilər nədir:

- düzgün cavab yoxdur
- Mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər
- dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər
- fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- hüquqi şəxslərin dövlətə könüllü ödənişləri

377 Vergi subyekti:

- vergi inspeksiyası
- vergi ödəyənlər
- vergi qoyanlar
- maliyyə müəssisələri
- vergi nəzarətçiləri

378 Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu:

- istiqraz
- daxili borc
- xarici borc

- kassa borcu
- səhmlər üzrə borc

379 Dövlət büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- büdcə xərcləri
- büdcə gəlirləri
- büdcə defisiti
- büdcə fondları
- büdcə profisiti

380 Aşağıdakılardan hansı vergi hədləri formasına aid deyil:

- sabit
- mütərəqqi
- repressiv
- proporsional
- birdəfəlik

381 Müxtəlif səviyyəli gəlir sahiblərinə fərqli vergi tətbiq etməklə onlar arasında social bərabərsizliyin yumşaldılması verginin hansı funksiyasıdır:

- fiskal
- nəzarətedici
- yenidən bölgü
- tənzimləyici
- sosial

382 Vergilər vasitəsilə ölkədə baş verən iqtisadi və social proseslərə təsir göstərilməsi—verginin hansı funksiyasıdır:

- tənzimləyici
- social
- fiskal
- yenidən bölgü
- nəzarətedici

383 Büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği:

- büdcə gəlirləri
- faktiki defisit
- büdcə xərcləri
- büdcə profisiti
- büdcə defisiti

384 Verginin əsas funksiyası hansıdır

- fiscal
- bütün cavablar düzgündür
- dolayı
- birbaşa
- iqtisadi

385 Pulun funksiyasıdır:

- yığım vasitəsi
- artım vasitəsi
- bütün cavablar düzgündür
- tamamlanma vasitəsi
- azalma vasitəsi

386 Hazırda banknotların real dəyəri nə ilə müəyyən edilir:

- qızılın dəyəri ilə
- onların çapına sərf olunan əməyin dəyəri ilə
- onların çap olunduğu kağızın dəyəri ilə
- onlara alınası mal və xidmətlərin dəyəri ilə
- düzgün cavab yoxdur

387 Kvazipullar dedikdə pulların aşağıdakı növü başa düşülür:

- Nağdsız pullar
- Kağız pullar
- Tam dəyərlı pullar
- düzgün cavab yoxdur
- Kredit pullar

388 Kvazipullara aiddir:

- tələbolunanadək bank yatırımları
- düzgün cavab yoxdur
- banknot və xırda pullar
- çek və plastik katrlar
- istiqrazlar, veksellər, bank sertifikatları

389 İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyası kim tərəfindən həyata keçirilir:

- Hesablaşma kassa mərkəzləri
- düzgün cavab yoxdur
- Təsərrüfat subyektləri
- Dövlət bankları
- Kommersiya bankları

390 Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- düzgün cavab yoxdur
- Multiplikativ əmsallar
- Pul tədavülünün sürət göstəriciləri
- Pul aqreqları
- Monetizasiya əmsalları

391 Pul kütləsinin ən likvid hissəsi:

- düzgün cavab yoxdur
- Xarici valyutada depozit
- Nağdsız pul
- Kvazi pul
- Nağd pul

392 Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- düzgün cavab yoxdur
- Milli valyutanın devalvasiya və revalvasiya faizini
- Manatın alıcılıq qabiliyyətini
- Pul nişanlarının hərəkət intensivliyini
- Manatın əmtəə və mala örtülməsi dərəcəsini

393 Pulun keynsçi nəzəriyyəsinin tətəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir

- təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
- Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
- düzgün cavab yoxdur
- Pulun yığılmasını stimullaşdırılmasına
- Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

394 Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- Yığım vasitəsi
- Tədavül vasitəsi
- düzgün cavab yoxdur
- Tədiyə vasitəsi
- Dəyər ölçüsü

395 Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşıqarşıya hərəkəti baş verir:

- Tədiyə vasitəsi
- Dəyər ölçüsü
- düzgün cavab yoxdur
- Yığım vasitəsi
- Tədavül vasitəsi

396 Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- düzgün cavab yoxdur
- Yığım vasitəsi
- Tədavül vasitəsi
- Tədiyə vasitəsi
- Dəyər ölçüsü

397 Nəgd pulun dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti necə adlanır:

- pulun depozitə çevrilmə qabiliyyəti
- pulun real həcmi
- bank rezervi
- likvidlilik
- pul müvazinəti

398 Pul kütləsinin strukturunu təyin edin:

- nəgd pul + nağdsız pul
- nəgd pul və depozitlər
- hesablaşma hesablarında qalan pul
- pul əmanətləri
- aktiv və passiv pullar

399 Pul tədavülünün pul kütləsinə olan nisbəti:

- Pul multiplikatoru
- pula tələb
- pul təklifi
- pul likvidliyi
- pul tədavülü

400 M_0 + hüquqi şəxslərin hesablaşma hesabında olan pullar + əmanət banklarında tələb olunana qədər olan depozitlər + kommersiya banklarında olan depozitlər:

- pul aqreqatı M_2
- pul aqreqatı M_0
- pul aqreqatı M_3
- pul aqreqatı L
- pul aqreqatı M_1

401 Pulun kəmiyyət nəzəriyyəsiindən irəli gəlir ki, uzunmüddətli dövrdə pul təklifinin artması:

- real buraxılışı artırır
- qiymətlər səviyyəsini azaldır
- pulun dövretmə sürətini azaldır
- qiymətlər səviyyəsini artırır
- pulun dövretmə sürətini artırır

402 Pulun dövretmə sürəti:

- ölçmək mümkün deyil
- xüsusilə qeyri-stabildir
- real buraxılışın bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- firmaların ehtiyatlara yönəltdiyi investisiyalarının bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- pul kütləsinin bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır

403 Pulun kəmiyyət nəzəriyyəsi sabit kəmiyyət kimi nəyi nəzərdə tutur:

- düzgün cavab yoxdur
- tədavüldə olan pulun həcmi
- qiymətlər səviyyəsini
- pulun dövretmə sürətini
- buraxılışın nominal həcmi

404 Aşağıdakılardan hansı pulun kəmiyyət nəzəriyyəsi tənliyidir:

- $MY = VP$
- $MP = VY$
- düzgün cavab yoxdur
- $M/V = Y/P$
- $MV = PY$

405 Pulun kəmiyyət nəzəriyyəsinə əsasən:

- bütün cavablar düzgündür
- pulun dövretmə sürəti onun həcmindən asılı deyil
- qiymətlər səviyyəsi istehsalın həcmindən asılıdır
- qiymətlər səviyyəsi tədavüldə olan pulun həcmindən asılıdır
- tədavüldə olan pulun həcmi onun dövretmə sürətindən asılı deyil

406 Pulun kəmiyyət nəzəriyyəsi tənliyi:

- düzgün cavab yoxdur
- pulun dövretmə sürətini nəzərə almır
- pulun həcmi ilə faiz dərəcəsi arasında asılılıq yaradır
- pulun həcmi ilə istehsalın həcmi arasında asılılıq yaradır
- qiymətlər səviyyəsini nəzərə almır

407 «Kvazi pullar» nədir:

- M2 pul aqreqatı
- kağız pul
- xırda sikkələr
- M2 və M1 pul aqreqatları arasındakı fərq
- bank hesablarındakı vəsaitlər

408 Daha aşağı likvidliyə malik aktiv hansıdır:

- birmənalı söyləmək olmaz
- investisiya şirkətinin səhmləri
- tələb olunanadək depozitləri
- müddətli əmanətlər
- müddətli əmanətlər

409 Daha yüksək likvidliyə malik aktiv hansıdır:

- düzgün cavab yoxdur
- tələb olunanadək depozitləri
- müddətli depozitlər
- əmanət depozitləri
- dövlət istiqrazları

410 Ən yüksək likvidliyə malikdir:

- düzgün cavab yoxdur
- banknot
- avtomobil
- dövlət istiqrazı
- mənzil

411 Ölkələrin hamısında pul aqreqatlarının bütün növlərinə daxildir:

- müddətli hesablar
- nağd pul
- əmanət depozitləri
- qısamüddətli dövlət istiqrazları
- tələb olunanadək depozitləri

412 Pul aqreqatlarına daxil deyil:

- tələb olunanadək depozitləri
- uzunmüddətli dövlət istiqrazları
- yol çekləri
- müddətli depozitlər
- əmanət hesabı

413 İri müddətli əmanətlər hansı pul aqreqatına aiddir:

- M3
- L
- M1
- M0
- M2

414 Tələb olunanadək hesablar hansı pul aqreqatına aiddir:

- L
- bütün cavablar düzgündür
- M2
- M1
- M3

415 M2 pul aqreqatına daxil edilmir:

- tələb olunanadək depozitləri
- iri müddətli depozitlər
- qısa müddətli depozitlər
- nağd pul
- əmanət depozitləri

416 M1 pul aqreqatına daxil edilmir:

- düzgün cavab yoxdur
- kiçik müddətli depozitlər
- nağd pul
- tələb olunanadək depozitləri
- yol çəkləri

417 Aşağıdakılardan hansı M1-ə aid edilmir:

- düzgün cavab yoxdur
- əmanət depozitləri
- tələb olunanadək depozitlər
- sikkələr
- kağız pul

418 Pul təklifinin komponenti deyil:

- xırda pul
- qızıl külçələr
- tələb olunanadək depozitlər
- banknotlar
- yol çəkləri

419 M0 pul aqreqatına daxildir:

- düzgün cavab yoxdur
- banknotlar
- çek depozitləri
- tələb olunanadək depozitlər
- sərbəst dönərli xarici valyuta

420 Kredit pullar kateqoriyasına aid edilmir:

- düzgün cavab yoxdur
- kredit kartı
- banknot
- veksəl
- çek

421 100 manatlıq banknotun həqiqi dəyəri nəyin dəyərinə bərabərdir:

- düzgün cavab yoxdur
- onun istehsalına sərf olunmuş əmək və materialların
- onun alıcılıq qabiliyyətini təmin edən qızılın
- ona alınacaq əmtəə və xidmətlərin
- çap olunduğu kağızın

422 Dekret pullar:

- düzgün cavab yoxdur
- barter zamanı istifadə edilə bilər
- daxili dəyərə malik olmayan puldur
- nağd pul və bank ehtiyatlarında saxlanılan qızılı özündə daxil edir
- ölkənin qızıl ehtiyatları ilə təmin olunublar

423 Rəmzi pullara misal ola bilər:

- düzgün cavab yoxdur
- kağız pul
- gümüş sikkələr
- kredit kartları
- həbsxanadakı siqaretlər

424 Əmtəə pullar:

- dekret pulların alıcılıq qabiliyyətinin qorunması üçün ehtiyat kimi istifadə olunurlar
- düzgün cavab yoxdur
- müasir şəraitdə istifadə olunmur
- daxili dəyərə malikdirlər
- daxili dəyərə malik deyillər

425 Əmtəə pullar:

- bütün cavablar düzgündür
- yüksək tələbə malik olan əmtəədir
- çox yüksək dəyəri olan nadir əmtəədir
- pulun funksiyasını yerinə yetirən əmtəədir
- qızıla mübadilə edilən əmtəədir

426 Barter iqtisadiyyatından puldan istifadə olunan iqtisadiyyata keçid nəyi azaltmaqla səmərəliliyi artırır:

- əmtəə mübadiləsinin zəruriliyini
- düzgün cavab yoxdur
- ixtisaslaşmanın zəruriliyini
- transaksion xərcləri

- istehsalın birgə metodlarından istifadənin zəruriliyini

427 Barter iqtisadiyyatı nəyi tələb edir:

- dekret pullardan istifadəni
 əmtəə pullardan istifadəni
 pulun tədavül vasitəsi deyil, dəyərin qorunması funksiyasının yerinə yetirməsini
 istəklərin ikili üst-üstə düşməsini
 bütün cavablar düzgündür

428 Əgər insan avtomobil almaq üçün hər ay 1000 manata qənaət edərsə, onda pul hansı funksiyanı yerinə yetirir

- dəyər ehtiyatı
 düzgün cavab yoxdur
 təxirə salınmış ödəmələr vasitəsi
 tədavül vasitəsi
 hesablaşma vahidi

429 Firma istiqrazlara görə faiz ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- tədavül vasitəsi
 düzgün cavab yoxdur
 dəyər ehtiyatı
 təxirə salınmış ödəmələr vasitəsi
 hesablaşma vahidi

430 Əgər insan özünə soyuducu olaraq buna görə 500 manat ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- təxirə salınmış ödəmələr vasitəsi
 düzgün cavab yoxdur
 tədavül vasitəsi
 dəyər ehtiyatı
 hesablaşma vahidi

431 Hər hansı bir şəxs 300 manat dəyərində televizor almaq haqqında düşünürsə, bu halda pul hansı funksiyanı yerinə yetirir:

- tədavül vasitəsi
 bütün cavablar düzgündür
 təxirə salınmış ödəmələr vasitəsi
 hesablaşma vahidi
 dəyər ehtiyatı

432 Hər hansı bir şəxs kredit götürürsə, pul hansı funksiyanı yerinə yetirir:

- hesablaşma vahidi
 dəyər ehtiyatı
 düzgün cavab yoxdur
 təxirə salınmış ödəmələr vasitəsi
 tədavül vasitəsi

433 Pulun ən vacib funksiyası hesab olunur:

- düzgün cavab yoxdur

- t dav l vasit si
- hesablaşma vahidi
- d y r ehtiyatı
- t xir  salınmıř  d m l r vasit si

434 Pul ařağıdaki funksiyanı yerinə yetirmir

- d y r ehtiyatı
- t dav l vasit si
- tamahkarlığın  l u vahidi
- d zg n cavab yoxdur
- hesablaşma vahidi

435 Pul ařağıdaki funksiyaları yerinə yetirir:

- istehsal amili
- d zg n cavab yoxdur
- g lirin artırılması vasit si
- yığım vasit si
- inflyasiyadan m dafiy  vasit si

436 Hansı c miyy td  istifadə olunmasından asılı olmayaraq, pulun f rql ndirici x susiy ti ondan ibar tdir ki:

-  mt  v  xidm tl rin alınması v  borcların  d nilm si zamanı q bul olunmalıdır
- b t n cavablar d zg nd r
- o tamamil  inflyasiyadan qorunmalıdır
- d vl t t r find n hazırlanmalıdır
- t rkibində qızıl olmalıdır

437 Pul:

- b t n cavablar d zg nd r
-  mt  v  xidm tl rin alınması  u n qanuni  d niř vasit sidir
- s vd l řm nin h yata ke irilm si  u n istifadə olunan maliyy  aktividir
- d y r ehtiyatı, hesablaşma vahidi, t dav l vasit si v  t diyy  vasit sidir

438 Kredit pullar ařağıdaki funksiyaları yerinə yetirir:

- d y r v  t diyy  funksiyası
- d y r v  yığım funksiyası
- d zg n cavab yoxdur
- yığım v  t diyy  funksiyası
- t dav l v  t diyy  funksiyası

439 Monetar siyas t n l ri  hat  etmir?

- pulkredit siyas tini
- valyuta siyas tini
-  u ot faiz d r c si siyas tini
- b dc vergi siyas tini
- m z nn  siyas tini

440 Emissiya banklarının buraxdığı kağız pul:

- s hm

- elektron pullar
- çek
- banknot
- order

441 Kredit tədavül dairəsinə kredit pulları çıxarır və kredit əməliyyatları həyata keçirir ki, bu da nəyə şərait yaradır:

- düzgün cavab yoxdur
- tədavül xərcləri azaldılsın, pulun dövriyyə sürəti sürətlənsin
- pulun tədavülünü sürətləndirmək, bankın faiz dərəcəsini azaltmaq
- xərclər azaldılsın, bank mənfəəti artırılsın
- bank faizini aşağı salıb, bank mənfəətini artırmaq

442 Aşağıdakılardan hansı pulkredit siyasətinin ümumi metodlarına aiddir?

- düzgün cavab yoxdur
- bank krediti əməliyyatlarının likvidliyinin tənzimlənməsi
- uçot (diskont) siyasəti
- faiz dərəcələrinin müəyyənləşdirilməsi
- açıq bazarlarda əməliyyatlar

443 Kommersiya banklarına verilən kreditlərə görə Mərkəzi Bankın müəyyənləşdirdiyi faiz dərəcəsi necə adlanır:

- düzgün cavab yoxdur
- uçot dərəcəsi
- faiz norması
- kommersiya banklarının mənfəəti
- kommersiya banklarının əldə etdiyi faiz

444 Mağaza təklif edir ki, əmtəələr alınsın, alınmış əmtəələrin pulu isə 1 il ərzində ödənilsin. Bu kredit necə adlanır:

- kommersiya krediti
- istehlak krediti
- qeyrikommersiya krediti
- dövlət krediti
- qeyridövlət krediti

445 Qısamüddətli ssudalar adətən nə məqsədlə verilir:

- kreditləşməni stimullaşdırmaq məqsədi ilə
- kommersiya banklarının ehtiyatını doldurmaq üçün
- kommersiya banklarına xüsusi ehtiyaclar üçün
- bankı çətin vəziyyətdən çıxarmaq üçün
- maliyyələşdirməni təmin etmək məqsədi ilə

446 Aşağıdakılardan hansı kreditin mənbəyinə aid deyil?

- düzgün cavab yoxdur
- əmanətlər
- kommersiya krediti
- bank krediti
- istehlak krediti

447 Bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə yetirilməsi haqqında zəmanət verməsi:

- bank öhdəliyi
- bank aktivi
- bank zəmanəti
- bankın pul sənədi
- bank məktubu

448 Beynəlxalq bank vasitəsilə hansı əməliyyatlar həyata keçirilir?

- beynəlxalq ticarət, kredit və valyuta əməliyyatları
- beynəlxalq ticarət, kredit, hesablaşma və valyuta əməliyyatları
- beynəlxalq ticarət və valyuta əməliyyatları
- beynəlxalq kredit, ticarət və hesablaşma əməliyyatları
- beynəlxalq ticarət və kredit əməliyyatları

449 Dövlət tərəfindən kreditin yenidən bölgü funksiyası hansı məqsədlər üçün istifadə olunur?

- ərazi və pul proporsiyalarını tənzimləmək məqsədi ilə
- istehsal və ərazi proporsiyalarını tənzimləmək məqsədi ilə
- regional və pul proporsiyalarını tənzimləmək məqsədi ilə
- pul sistemini tənzimləmək məqsədi ilə
- pul və istehsal proporsiyalarını tənzimləmək məqsədi ilə

450 Aşağıdakılardan hansı kredit mexanizminin quruluşuna aid deyil?

- düzgün cavab yoxdur
- bank hesablarında vəsaitlərin toplanması
- kredit planlaşması
- kreditləşmənin obyektləri
- kredit proqnozlaşdırılması

451 Aksioner və ehtiyat kapitalı, eləcə də bölünməyən mənfəət bankın hansı vəsaitini formalaşdırır:

- depozit vəsaitlərini
- şəxsi vəsaiti
- borc vəsaitlərini
- borc vəsaitlərini
- cəlb olunmuş vəsaiti

452 Məcburi ehtiyatların norması necə müəyyənləşir:

- düzgün cavab yoxdur
- depozitlərin həcminə müvafiq faizlə
- pul qoyuluşlarının növünə görə
- nağd pul qoyuluşlarının həcminə görə
- pul qoyuluşlarının sığorta dərəcəsinə

453 Kredit təşkilatlarının özlərinin cari borclarının yerinə yetirə bilmədiyi vəziyyət:

- istehlakçı böhranı
- likvidlik böhranı
- tədiyə balansının böhranı
- istehsalçı böhranı
- alıcılıq qabiliyyəti böhranı

454 M2 + depozit sertifikatları + dövlət qiymətli kağızları:

- pul aqreqatı L
- pul aqreqatı M3
- pul aqreqatı M1
- pul aqreqatı M2
- pul aqreqatı M0

455 Qısamüddətli dövrdə fiskal siyasətin xarici balansa yekun təsiri bir çox hallarda:

- ticarət balansının profisitliyindən asılıdır
- kapitalın mobillik dərəcəsinə asılıdır
- faiz dərəcələrinin səviyyəsinə asılıdır
- səmərəli pulvergi siyasətinə asılıdır
- ticarət balansının defisitliyindən asılıdır

456 Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil?

- mənfəət vergisi
- əlavə dəyər vergisi
- əmlak vergisi
- fiziki şəxslərdən gəlir vergisi
- gəlir vergisi

457 Aşağıdakı hansı vergi növü dolaylı vergiyə aid deyil?

- aksizlər
- mənfəət vergisi
- gömrük rüsumları
- əlavə dəyər vergisi
- satışdan vergi

458 Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- dövlət müəssisələrinin mənfəəti hesabına
- əlavə vergilərin daxil olmasından
- müəssisənin rentabelliyyəsinin artması hesabına
- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- pul emissiyası hesabına

459 Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi daxilolmaları həcmi arasında əlaqəni nümayiş etdirən əyri:

- Lorens əyrisi
- Laffer əyrisi
- Filips əyrisi
- Valras əyrisi
- Engel əyrisi

460 M1 + əhalinin əmanət banklarında olan müddətli depozitləri:

- pul aqreqatı M3
- pul aqreqatı M2
- pul aqreqatı M0
- pul aqreqatı L

pul aqreqatı M1

461 Dövlət bölməsi iqtisadi sistemin digər elementləri ilə üç vasitə ilə əlaqədardır. Bunlar hansılardır:

- düzgün cavab yoxdur
- istiqrazlar vasitəsilə, pul vəsaitləri və büdcə vasitəsilə
- pul vəsaitləri, vergi vasitəsilə
- vergi vasitəsilə, büdcə vasitəsilə, istiqrazlar vasitəsilə
- büdcə vasitəsilə, dövlət alışı və istiqrazlar vasitəsilə

462 Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir?

- büdcənin müəyyənləşdirilməsi
- büdcə ili
- büdcənin təsdiq vaxtı
- büdcəsinin planlaşdırılması
- büdcənin təsdiqi

463 Mərkəzi Bank tərəfindən keçirilən sterilizasiya siyasətinin məqsədi:

- düzgün cavab yoxdur
- valyuta ehtiyatlarının artımı şəraitində pula olan təklifin artırılması
- valyuta ehtiyatlarının azaldılması şəraitində daxili aktivlərin artırılması
- tədiyyə balansının defisiti şəraitində pul təklifini azaltmaq
- tədiyyə balansının defisiti şəraitində daxili kreditlərin azaldılması

464 Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqqları hansı vergi növünə aid edilir:

- mənfəətdən vergiyə
- birbaşa vergilərə
- dolaylı vergilərə
- mülkiyyətdən vergiyə
- əlavə dəyər vergisinə

465 Aşağıdakılardan hansılar M2 aqreqatına aid deyil:

- çox da olmayan əmanətlər qoyuluşu
- qısamüddətli dövlət istiqrazları
- veksəl ödəmələri
- bank sistemində olmayan nəğd pul
- çek depozitləri

466 Bank aktivlərinə aiddir:

- tələb olunanadər əmanətləri, səhmlər və ehtiyatlar
- nağd pul, əmlak və ehtiyatlar
- düzgün cavab yoxdur
- nağd pul, səhmlər və tələb olunanadər əmanətləri
- nağd pul, əmlak və səhmlər

467 Müqavilənin valyuta şərtlərinə alternativ seçilmə hüququ nədir:

- valyuta hüququ
- valyuta şərti
- valyuta sazişi

- Valyuta opsiyonu
- valyuta sərbəstliyi

468 Deviz bazarında tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində formalaşan valyuta kursu:

- beynəlxalq valyuta kursu
- müvazinətli valyuta kursu
- tənzimlənən valyuta kursu
- müəyyənlanmış valyuta kursu
- üzən valyuta kursu

469 Dövlətin tənzimlənməyən deviz (valyuta) bazarında milli valyutanın kursu hansı mexanizmin vasitəçiliyi ilə müəyyənləşir?

- gəlirlərin səviyyəsi
- tələbətəklif
- tələbətələb
- tələb və təklifin
- investisiyaların həcmi

470 Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

- kollektiv valyuta
- yerli valyuta
- çevrilən valyuta
- çevrilməz valyuta
- qismən çevrilən valyuta

471 İşlənmə qaydasına görə valyutanın növləri:

- tam, qismən və çevrilməz valyuta
- tam və çevrilməz valyuta
- tam və qismən çevrilən valyuta
- qismən və çevrilməz valyuta
- tam çevrilən valyuta

472 Adətən geniş yayılmış üçüncü valyutaya münasibətdə valyuta kursunun iki valyuta kursu əsasında hesablanması necə müəyyən olunur:

- “kros” kursu
- “Forvard” kursu
- satıcı kursu
- alıcı kursu
- “spot” kurs

473 Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyi kurs:

- beynəlxalq valyuta kursu
- tənzimlənən valyuta kursu
- müvazientli valyuta kursu
- mütləq müəyyənləşdirilmiş valyuta kursu
- üzən valyuta kursu

474 Əmtəə və xidmətlərin ixrac və idxalını maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- qapalı iqtisadiyyat
- ənənəvi iqtisadiyyat
- gizli iqtisadiyyat
- bağlı iqtisadiyyat
- açıq iqtisadiyyat

475 Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsini xarakterizə edən göstərici:

- transfert xərclər
- pərakəndə qiymətlər
- qiymət səviyyəsi
- qiymət defilyatoru
- qiymət dərəcəsi

476 Beynəlxalq kredit bazarında istifadə olunan xüsusi növ qiymətli kağız:

- avroistiqraz
- avrovalyuta
- avrokredit
- varrat
- istiqraz vərəqəsi

477 Şirkətlər tərəfindən öz debitor borclarının idarə edilməsi hüququnun banka verilməsi necə adlanır:

- faktoring
- lizinq
- hüquqi şəxs
- fiziki şəxs
- fors major

478 Pul təklifinin həcmnin göstəriciləri necə adlanır:

- pul likvidliyi
- pul multiplikatoru
- pul kütləsi
- pul aqreqatları
- pul təklifi multiplikatoru

479 Nağd pulların dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti necə adlanır:

- pulun depozitə çevrilmə qabiliyyəti
- pul müvazinəti
- pulun real həcmi
- bank rezervi
- likvidlilik

480 Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlirin səviyyəsi artdığı şəraitdə:

- pula olan tələb və faiz dərəcəsi azalacaq
- pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
- pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək

- pula olan tələb və faiz dərəcəsi artacaq
- pula olan tələb və faiz dərəcəsi sabitdir

481 Artıq kağız pulların tədavüldən çıxarılması ilə pul kütləsinin azaldılması necə adlanır:

- devalvasiya
- deflyasiya
- düzgün cavab yoxdur
- remissiya
- revalvasiya

482 Ölkədə əmtəə və xidmətlərin alqısatqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu:

- pul bazası
- pulsistemi
- pul aqreqatı
- pul kütləsi
- pula olan tələb

483 Faizin bazar dərəcəsi o zaman azalacaq ki:

- bütün cavablar düzgündür
- investorlar arasında nikbinlik investisiya xərclərini artırır
- neftin qiymətinin artması məcmu təklifin azalmasına gətirib çıxarır
- mərkəzi bank məcburi ehtiyatlar normasının azaldılması barəsində qərar qəbul edir
- ev təsərrüfatlarının nəğd pula olan tələbi artacaq

484 Pul təklifinin artması nə zaman buraxılışı artıracaqdır:

- düzgün cavab yoxdur
- uzunmüddətli dövrdə
- həm qısamüddətli, həm də uzunmüddətli dövrlərdə
- qısamüddətli dövrdə
- nə qısamüddətli, nə də uzunmüddətli dövrlərdə

485 Pul təklifinin dəyişməsi daha çox nəyə təsir edir

- istehlak xərclərinə
- dövlət büdcəsinin vəziyyətinə
- investisiya xərclərinə
- dövlət xərclərinə
- rifah halının səviyyəsinə

486 «Ucuz pul» siyasəti nəyin artmasına gətirib çıxara bilər:

- düzgün cavab yoxdur
- bütün cavablar düzgündür
- istehlak xərclərinin
- investisiya xərclərinin
- dövlət büdcəsinin profisitinin

487 Əgər mərkəzi bank dövlət qiymətli kağızlarını satırsa, bu zaman onun məqsədi nədən ibarətdir:

- düzgün cavab yoxdur
- məcmu tələbi azaltmaq

- dövlət qiymətli kağızlarının əhali tərəfindən alınmasını çətinləşdirmək
- krediti daha əlçatan etmək
- faizin uçot dərəcəsini azalmaq

488 Əgər iqtisadiyyatda inflyasiya varsa, mərkəzi bank nə etməlidir:

- pul təklifini artırmaq
- dövlət qiymətli kağızlarını satmalıdır
- dövlət qiymətli kağızlarını almalıdır
- məcburi ehtiyatlar normasını azaltmalıdır
- faizin uçot dərəcəsini azaltmalıdır

489 Mərkəzi bank tərəfindən aparılan «ucuz pul» siyasəti nəyə gətirib çıxarır:

- düzgün cavab yoxdur
- dövlət qiymətli kağızlarının məzənnəsinin artmasına
- kommərşiya bankları üçün müəyyən olunmuş məcburi ehtiyatlar normasının artmasına
- kommərşiya banklarının ehtiyatlarının ümumi həcmnin azalmasına
- qiymətlərin ümumi səviyyəsinin azalmasına

490 Pulun təklifi o zaman artacaq ki:

- düzgün cavab yoxdur
- mərkəzi bank əhalidən dövlət qiymətli kağızlarını alır
- firma səhmlərini əhaliyə satır və əldə olunan vəsaiti yeni zavodun tikintisinə yönəldir
- hər hansı bir şəxs avtomobil kompaniyasının istiqrazlarını alır
- əmtə və xidmətlərin dövlət tədarükünün artması baş verir

491 Monetar siyasət kim tərəfindən həyata keçirilir:

- parlament
- mərkəzi bank
- maliyyə nazirliyi
- hökumət
- prezident

492 Mərkəzi bank aşağıdakı funksiyalardan birini yerinə yetirmir:

- hökumətin bankiri
- əhalidən əmanətlərin qəbulu
- pul kütləsinə nəzarət yolu ilə resursların tam məşğulluğunun və aşağı inflyasiyanın təmin olunması
- maliyyə çaxnaşmalarının qarşısının alınması
- monetar siyasətin həyata keçirilməsi

493 Müasir şəraitdə mərkəzi bankın funksiyası hesab edilmir:

- pul emissiyası
- kağız pulların qızılla dəyişdirilməsi
- monetar siyasətin həyata keçirilməsi
- ölkənin qızıl ehtiyatlarının qorunması
- kommərşiya banklarına kreditlərin verilməsi

494 Monetar siyasətin taktiki məqsədinə aşağıdakılardan biri aid deyil:

- düzgün cavab yoxdur
- faizin uçot dərəcəsinə nəzarət

- pul kütləsinin həcminə nəzarət
- milli valyutanın məzənnəsinə nəzarət
- faizin bazar dərəcəsinə nəzarət

495 Monetar siyasətin taktiki məqsədi kimi çıxış edir:

- vergi dərəcəsinin tənzimlənməsi
- faizin bazar dərəcəsinin tənzimlənməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- faizin uçot dərəcəsinin tənzimlənməsi
- kommertiya banklarının ehtiyatlarının tənzimlənməsi

496 Monetar siyasət mərkəzi bankın aşağıdakılardan hansına təsirini nəzərdə tutmur:

- düzgün cavab yoxdur
- kommertiya banklarının mənfəətinə görə vergi dərəcəsinə
- açıq bazarda əməliyyatların həyata keçirilməsi yolu ilə kommertiya banklarının ehtiyat həcmələrinə
- faizin uçot dərəcəsinin səviyyəsinə
- məcburi ehtiyatlar normasına

497 Monetar siyasətin əsas alətləri kimi çıxış edir:

- pul təklifi, dövlət tədarükü və vergilər
- açıq bazarda əməliyyatlar, məcburi ehtiyatlar norması və faizin uçot dərəcəsi
- faizin uçot dərəcəsi, faizin bazar dərəcəsi və açıq bazarda əməliyyatlar
- dövlət xərcləri, vergilər və məcburi ehtiyatlar norması
- bank ehtiyatları, faiz dərəcəsi və pul təklifi

498 Monetar siyasətin aləti hesab olunmur:

- açıq bazarda əməliyyatlar
- vergi dərəcələrinin dəyişdirilməsi
- bütün sadalananlar monetar siyasətin alətləri hesab olunur
- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi

499 Məcburi ehtiyatlar normasının artması:

- kommertiya banklarının aktivlərini artırır
- kommertiya banklarının aktivlərini azaldır
- firma və ev təsərrüfatlarının kommertiya banklarındakı depozitlərini azaldır
- kommertiya banklarının həm aktivlərini, həm də passivlərini azaldır
- kommertiya banklarının passivlərini artırır

500 Əgər mərkəzi bank məcburi ehtiyatlar normasını azaldırsa, onda:

- əmanətlərin payı artacaq
- firmalar daha çox avadanlıq və sənaye binaları alacaqlar
- işsizliyin və inflyasiyanın səviyyəsi artacaq
- idxal ticarət balansının kəsirini azaldaraq artacaq
- dövlət büdcəsinin kəsiri artacaq

501 Faizin uçot dərəcəsi nədir:

- mərkəzi bankın depozitlərə görə ödədiyi faiz dərəcəsi
- mərkəzi bankın kommertiya banklarına verdiyi kreditlərə görə faiz dərəcəsi

- dövlət istiqrazlarına görə faiz dərəcəsi ilə xüsusi firmaların istiqrazlarına görə faiz dərəcəsi arasında fərkdir
- banklar tərəfindən əhaliyə verdiyi kreditə görə faiz dərəcəsi
- bankların bir-birilərinə verdiyi kreditə görə faiz dərəcəsi

502 Mərkəzi bank tərəfindən faizin uçot dərəcəsinin azaldılması pulun təklifini nəyin hesabına artıracaq:

- bütün cavablar düzgündür
- bankların mərkəzi bankdan kreditlə əldə etdiyi ehtiyatların həcmnin artması
- ehtiyat normasının azalması
- faizin banklararası dərəcəsinin artması
- bank multiplikatorunun artması

503 Əgər mərkəzi bank uçot dərəcəsinə artırırsa, onda bu addım ilk növbədə yönəlmişdir:

- dövlətin qiymətli kağızlarının kursunun yüksəldilməsinə
- komməriya banklarının ehtiyatlarının ümumi həcmnin azaldılmasına
- mərkəzi bankın komməriya banklarına verdiyi ssudaların həcmnin artmasına
- komməriya banklarının ehtiyatlarının ümumi həcmnin artırılmasına
- əhalinin əmanətlərinin həcmnin artırılmasının stimullaşdırılmasına

504 Əgər mərkəzi bank uçot dərəcəsinə azaldırsa, onda komməriya bankları:

- düzgün cavab yoxdur
- mərkəzi bankdan aldıqları borcları artırırlar, daha çox kredit verirlər və pul kütləsini artırırlar
- mərkəzi bankdan aldıqları borcları azaldırlar, daha az kredit verirlər və pul kütləsini azaldırlar
- mərkəzi bankdan aldıqları borcları artırırlar, daha az kredit verirlər və pul kütləsini artırırlar
- mərkəzi bankdan aldıqları borcları azaldırlar, daha çox kredit verirlər və pul kütləsini azaldırlar

505 Əgər mərkəzi bank uçot dərəcəsinə aşağı salırsa:

- pulun təklifi və faizin bazar dərəcəsi artacaq
- pulun təklifi artacaq, faizin bazar dərəcəsi isə azalacaq
- həm pula olan tələb, həm onun təklifi, həm də faizin bazar dərəcəsi artacaq
- pula olan tələb və faizin bazar dərəcəsi azalacaq
- pula olan tələb və faizin bazar dərəcəsi artacaq

506 Açıq bazarda dövlət qiymətli kağızlarının mərkəzi bank tərəfindən komməriya banklarına satılması:

- düzgün cavab yoxdur
- komməriya banklarının kredit üçün verə biləcəyi ehtiyatları azaldır
- komməriya banklarının məcburi ehtiyatlarını azaldır
- komməriya banklarının məcburi ehtiyatlarını artırır
- faizin uçot dərəcəsinə artırır

507 Əgər əhali nağd pul şəklində daha çox vəsait saxlamaq qərarına gələrsə, bu nəyin artmasına səbəb olacaqdır:

- ehtiyat normasının
- faiz dərəcəsinin
- sərəncamda olan şəxsi gəlirin
- qiymətlər səviyyəsinin
- məşğulluğun

508 Pul təklifi o halda azalır ki:

- insan qiymətli kağızları alır
- insan kommertiya bankdakı hesabından pul çıxarır
- insan xaricdə daşınmaz əmlak əldə edir
- insan kommertiya bankdakı hesabına nağd pul köçürür
- insan kommertiya bankından kredit alır

509 Cari hesablardan nağd pulun çıxarılması:

- birmənalı söyləmək mümkün deyil
- pul təklifini azaldır
- pulun dövretmə sürətini azaldır
- bank multiplikatorunu artırır
- pul kütləsini artırır

510 Kommertiya bankları tərəfindən pulun yaradılması prosesi hansı andan başlayır:

- vəsaitlərin bank hesabına daxil olduqdan
- müştərinin bankdan aldığı krediti xərclədikdən
- müştərinin aldığı krediti banka qaytardıqdan
- birmənalı söyləmək mümkün deyil
- bank tərəfindən öz müştərisinə kredit verdikdən

511 Müasir şəraitdə bank multiplikatorunun kəmiyyəti:

- vahidə bərabərdir
- həmişə vahiddən böyükdür
- istənilən qiymətlər ala bilər
- sıfırdan böyük, vahiddən isə kiçikdir
- vahiddən kiçikdir

512 100% ehtiyatlılıq sistemi zamanı bank multiplikatoru nəyə bərabərdir:

- düzgün cavab yoxdur
- 1.0
- 10.0
- 0.0
- 100.0

513 Kommertiya bankları tərəfindən pulun yaradılması qabiliyyəti nədən asılıdır:

- bütün cavablar düzgündür
- əhalinin bankda pulun saxlaması həvəsindən
- pul emissiyasının templərindən
- pulun dövretmə sürətindən
- pul kütləsinin həcmindən

514 Kommertiya bankının passivlərinə aid edilmir:

- müddətli depozitlər
- dövlət qiymətli kağızlar
- tələb olunanadək depozitləri
- bankın şəxsi kapitalı
- əmanət depozitləri

515 Kommersiya bankının aktivlərinə aid edilmir:

- düzgün cavab yoxdur
- bankın şəxsi kapitalı
- nağd pul
- xüsusi firmaların səhm və istiqrazları
- dövlət qiymətli kağızlar

516 Bankın faktiki ehtiyatları hansıların fərqi bərabərdir:

- düzgün cavab yoxdur
- depozitlərin və verilən kreditlərin
- icbari və məcburi ehtiyatların
- depozitlərin və bankın kredit imkanlarının
- depozitlərin və icbari ehtiyatların

517 Kommersiya bankları üçün məcburi ehtiyatlar norması nədən təsbit edilmiş faizdir:

- düzgün cavab yoxdur
- depozitlərdən
- dövlət istiqrazlarından
- kreditlərdən
- aktivlərdən

518 Qismən ehtiyatlılıq sisteminə uyğun olaraq kommersiya bankının verə biləcək kreditlərin maksimal miqdarı nəyə bərabərdir:

- faktiki ehtiyatlar minus depozitlər
- depozitlər minus məcburi ehtiyatlar
- məcburi ehtiyatlar minus depozitlər
- depozitlər minus icbari ehtiyatlar
- depozitlər minus faktiki ehtiyatlar

519 Tam ehtiyatlılıq sisteminə uyğun olaraq:

- düzgün cavab yoxdur
- depozitlər ehtiyatlara bərabərdir
- bank multiplikatoru sifira bərabərdir
- kreditlər ehtiyatlara bərabərdir
- depozitlər kreditlərə bərabərdir

520 Müasir kommersiya bankları aşağıdakı əməliyyatlarla məşğul olurlar:

- kreditlərin bir-birinə verilməsi
- banknotların buraxılması
- müştərinin adından maliyyə əməliyyatlarının aparılması
- əmanətlərin cəlb edilməsi
- qiymətli kağızların saxlanması

521 İlk müasir tipli bank XV əsrdə harada yaradılmışdır:

- ABŞ-da
- İtaliyada
- Fransada
- İngiltərədə

Almaniyada

522 İlk xüsusi kredit təşkilatları harada yaranmışdır:

- Azərbaycanda
- Qədim Şərqdə
- Qədim Yunanıstanda
- Böyük Britaniyada
- müasir Avropada

523 Müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etmək yolu ilə onların ya tam və yaxud qismən vahid halas alınması:

- iqtisadi sistem
- iqtisadi stimullaşdırma
- iqtisadi mühit
- iqtisadi tənzimlənmə
- iqtisadi inteqrasiya

524 Maliyyə münasibətləri nəyi əks etdirir?

- pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini
- müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
- pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
- dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri

525 Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün:

- real əmək haqqı müəyyənləşdirilir
- Filips əyrisindən istifadə olunur
- Xiks əyrisindən istifadə olunur
- Valras əyrisindən istifadə olunur
- Lorens əyrisindən istifadə olunur

526 İndeksasiya siyasəti bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində nə vaxtdan tətbiq olunmağa başlamışdır?

- XIX əsrdə
- XIX əsrin ikinci yarısından
- XX əsrin birinci yarısından
- XIX əsrin birinci yarısından
- XX əsrin ikinci yarısından

527 Proqnozlaşdırılma baxımından inflyasiya:

- çaparaq, hiperinflyasiya
- məhdud və dünya inflyasiyası
- düzgün cavab yoxdur
- balanslaşdırılmış və qeyribalanslaşdırılmış
- gözlənilən, gözlənilməyən

528 Bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir

- düzgün cavab yoxdur
- Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi

- Bütün mal qrupları üzrə inzibati qiymətqoymada
- Mal və xidmətlərin qiymətinin qalxması, milli valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

529 Tələb inflyasiyası üçün xarakterikdir:

- mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
- ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
- düzgün cavab yoxdur
- məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- əmtəə istehsalının həddən artıq olması

530 C.M. Keynsə görə ölkədə səmərəli tələbi stimullaşdırmaq üçün lazımdır

- vergi dərəcələrini yüksəltmək
- dövlət xərclərini artırmaq
- dövlət büdcəsini ixtisar etmək
- kredit faizini azaltmaq
- dövlət sifarişlərini azaltmaq

531 C.Keyns fərz edirdi ki, investisiyaların miqdarı hər şeydən əvvəl növbətidən asılıdır:

- sərəncamda olan gəlirin miqdarından
- kapitalın məhdud səmərəliliyindən
- qiymətlərin səviyyəsindən
- faiz dərəcəsinə
- gəlirin həcmindən

532 Keyns modelinə uyğun olaraq, investisiyanın ən vacib amili:

- investorların əhvalruhiyyəsi və ümidləri
- düzgün cavab yoxdur
- faiz dərəcəsinin səviyyəsi
- milli gəlirin səviyyəsi
- sərvətin miqdarı

533 Milli gəlirin və tələbin yüksəlməsi səbəbindən artan investisiya necə adlanır:

- birbaşa investisiyalar
- portfel investisiyalar
- asılı investisiyalar
- funksional investisiyalar
- sərbəst investisiyalar

534 Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir?

- bütün cavablar düzgündür
- investisiya xərclərində və xalis ixracda dəyişikliklər
- istehlak yönümlü xərclərdə dəyişikliklər
- xalis ixracda dəyişikliklər
- investisiya xərclərində dəyişikliklər

535 Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli hansıdır:

- “ford mustanq” modeli
- “məcmu tələbməcmu təklif” modeli

- “gəlirlərxərclər” modeli
- İSLM modeli
- ADAS modeli

536 Əmtəə bazarında tarazlıq əyrisidir.

- bütün cavablar düzgündür
- AS əyrisi
- AD əyrisi
- İS əyrisi
- LM əyrisi

537 Faizin bazar səviyyəsi xarici ekzogen dəyişəndir və əmtəə bazarının tarazlığından nisbi asılı olmayaraq pul bazarında təyin olunur:

- İSLM modeli
- daxili dəyişən modellər
- ADAC modeli
- ADAC və keynsçi xaç modelləri
- xarici dəyişən modellər

538 Fərdi tarazlığı ayırıayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəçi:

- E.Çemberlin
- C.Robinson
- A.Marşal
- L.Valras
- C.Klark

539 Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər:

- təklif amili
- qiymət amili
- qeyriqiymət amilləri
- xərc amili
- tələb amili

540 Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu:

- Xarroda görə ETP
- Xiksə görə ETP
- əməkqoruyucu ETP
- ETP kapitalqoruyucu tipi
- neytral ETP

541 Əmtəə və xidmətlər istehsalı ilə bağlı xərcləri və nəticələri əks etdirən dəyər və natural göstəricilər sistemini əks etdirən iqtisadi artım modeli:

- biramilli model
- çoxamilli model
- ikiamilli model
- qarışıq model
- universal model

542 Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına ödəniş balansının mənfi qalığının sistemə olaraq örtülməsi:

- valyuta böhranı
- likvidliyin böhranı
- istehsalçı böhranı
- tədiyyə balansının böhranı
- alıcılıq qabiliyyətinin böhranı

543 Milli təhlükəsizliyin tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin olunması o şəraitdə artır ki:

- iqtisadi yüksəliş zamanı
- dinamik inkişaf şəraitində
- təkrar istehsal şəraitində
- böhran fazasında
- iqtisadi disproporsiyalar zamanı

544 Urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib global prosesə çevrilməsinin başlıca amillərindən biri:

- ətraf mühitin qorunması
- elmitexniki gerilik
- etnik çəkişmələr
- təbii resursların tükənməsi
- elmitexniki tərəqqi

545 İqtisadiyyata dövlətin müdaxiləsi aşağıdakı problemlərdən hansının ilk növbədə həlli üçün vacibdir?

- inhisarçılığın qarşısının alınması
- azad rəqabətin təmini
- düzgün cavab yoxdur
- inflyasiyanın güclənməsinə yol verməmək
- işgüzar fəallığı təmin etmək

546 Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın tənzimlənməsi məqsədinə aid deyil:

- istehsal vasitələrinin inkişafının üstün artımı
- iqtisadi sabitlik
- iqtisadi artım
- istehlakın artımı
- iqtisadi müvazinət

547 C.M.Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir?

- vergi dərəcələrinin artırılması
- ÜDM-in artırılması
- səmərəli təklif
- tələbin stimullaşdırılması
- gəlirlərin artırılması

548 Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi necə adlanır:

- pulkredit siyasəti
- dövlət siyasəti

- maliyyə siyasəti
- iqtisadi tənzimləmə siyasəti
- fiskal siyasət

549 Dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi prosesində öz məqsədlərinə nail olmaq üçün istifadə edilən strateji və taktiki tədbirlər:

- iqtisadi proqramlaşdırma
- iqtisadiyyatın sahə və regional quruluşu
- dövlət proqramlaşdırılması
- dövlətin iqtisadi siyasəti
- iqtisadiyyatın dövlət tənzimlənməsi

550 İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları hansılardır:

- dolaylı və məcburi
- məcburetmə və iqtisadi
- rəqabətqabiliyyətlilik və inzibati
- inzibati və iqtisadi
- məqsədli və inzibati

551 C.M.Keyns bazar konsepsiyasında tənzimləmə siyasət kimi nəyi əsas hesab etmişdi?

- qiymət siyasətini
- xarici ticarət siyasətini
- sosial siyasəti
- büdcəvergi siyasətini
- pulkredit siyasətini

552 Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

- texniki tərəqqi
- xəstəliklər
- işsizlik
- suproblemi
- ekoloji fəlakət

553 Klassik məktəbin xüsusiyyətlərinə aid deyil:

- iqtisadi liberalizm
- iqtisadiyyatın öz-özünü tənzimlənməsi
- iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
- azad rəqabət
- əmək dəyər nəzəriyyəsi

554 İqtisadi inkişafın milli modelinin səmərəliliyini əks etdirən əsas istiqamətlərdən biri:

- təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi
- urbanizasiya vəziyyətinin yaxşılaşdırılması
- ətraf mühitin qorunması
- vaxtdan istifadənin səmərəliliyinin yüksəldilməsi
- iqtisadi artımın sürəti

555 Sərbəst iqtisadi zonaların tiplərindən biri hansıdır:

- emal sənayesi zonası
- kənd təsərrüfatı zonası
- birgə müəssisələr
- transmilli korporasiyalar
- iqtisadi və elmitexniki inkişaf zonası

556 Maliyyə sisteminin subyektlərinə görə formaları:

- qeyridövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- dövlətin valyuta ehtiyatları
- müxtəlif səviyyəli büdcələr
- sosial, əmlak və şəxsi sığorta fondları
- dövlətin maliyyəsi, təsərrüfat subyektlərinin maliyyəsi, əhalinin maliyyəsi

557 Hansı göstəricilərin dəyişməsi daha çox təklif inflyasiyasına səbəb olur:

- vergilərin
- istehlakın
- investisiyaların
- düzgün cavab yoxdur
- dövlət xərclərinin

558 Makroiqtisadi tədqiqatların metodu kimi çıxış edir:

- sosioloji
- düzgün cavab yoxdur
- müqayisəli təhlil
- abstraksiya metodu
- modelləşdirmə

559 Hansı sektor makroiqtisadi subyektlərə aid edilmir:

- sahibkarlıq sektoru
- düzgün cavab yoxdur
- ev təsərrüfatları sektoru
- rənd təsərrüfatı sektoru
- dövlət sektoru

560 Makroiqtisadi təhlilin obyektı kimi çıxış edir:

- iqtisadi qanun
- düzgün cavab yoxdur
- iqtisadi münasibətlər
- iqtisadi sistem
- iqtisadi proses

561 Makroiqtisadiyyat iqtisadi prosesləri hansı səviyyədə tədqiq edir:

- müəssisə
- düzgün cavab yoxdur
- ayrıca bazarın
- milli iqtisadiyyat
- istehsal sahələri

562 Ekstensiv inkişafda artım əsasən nəyin hesabına baş vermir:

- istehsal amillərinin kəmiyyət baxımından çoxalması ilə
- texniki səviyyə dəyişməz qalır
- praktiki olaraq istehsalın səmərəliliyi dəyişmir
- istehsalda yeni texnologiyaların tətbiqi ilə
- istehsal sahələrinin genişlənməsi hesabına

563 Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir?

- əmək məhsuldarlığının artması
- işçilərin sayının artması
- işçilərin sayının artması, əmək məhsuldarlığının artması, becərilən torpaqların həcmının azalması
- məhsulların qiymətinin artması
- becərilən torpaqların həcmının azalması

564 İqtisadi artımın amillər üzrə modelləri:

- düzgün cavab yoxdur
- çoxamilli və ikiamilli model
- biramilli, universal və dördamilli model
- ikiamilli, çoxamilli, universal model
- universal, bir və ikiamilli model

565 İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir:

- monetarist nəzəriyyə
- klassik nəzəriyyə
- neoklassik nəzəriyyə
- keynsçi nəzəriyyəsi
- neokeynsçi nəzəriyyəsi

566 Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artıma dövlət təsiri kimi çıxış edir?

- kadr hazırlığına dövlət xərcləri
- vergi sisteminin təkmilləşməsi
- iqtisadi artım
- ixtisaslaşma
- elmitexniki tədqiqatın stimullaşdırılması

567 İqtisadi artımın inkişaf meyllərindən və nisbətlərindən asılı olaraq onun intensiv tipinin formaları hansılardır:

- fondtutumlu, fondverimli
- resursların qənaətli formada istifadəsi
- əməktutumlu, fondaneytral, resursqoruyucu
- fondtutumlu, resursqoruyucu, fondaneytral
- resursqoruyucu, xərclərin səmərəliliyi

568 Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- intensiv artım
- texniki tərəqqi
- artan resursların səmərəli bölgüsü
- əsas kapitalın həcmi
- təbii resursların kəmiyyət və keyfiyyəti

569 Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir?

- əmək resursları
- iqtisadi resurslar
- təbii resurslar
- əsas kapitalın həcmi
- məcmu xərclər

570 İqtisadi artımın əsas məqsədi:

- kapitalının investisiyalaşdırılması
- investisiyanın həcmnin artırılması insan
- sərbəst vaxtın və investisiyanın artırılması
- iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
- əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması

571 İqtisadi artımın optimal məqsədi:

- milli iqtisadiyyatın inkişafı
- geniş təkrar istehsalın sabit artım tempi
- kənd təsərrüfatının inkişafı
- bütün əhalinin həyat səviyyəsinin artması
- müəssisələrin inkişafı

572 İqtisadi artım nədir?

- resursların sahələr arasında bölgüsü
- amortizasiya ayrılmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması
- bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək
- real ÜMM-in mütləq həcmnin və adambaşına düşən real ÜMM-in artımı
- istehsal amillərinin sahələr arasında bölgüsü

573 İnkişaf etmiş ölkələrdə iqtisadi artımın ən mühüm səbəbi nədir:

- istifadə olunan kapitalın həcmnin artırılmasıdır
- istehsalda texnoloji dəyişikliklər
- pul-kredit və fiskal siyasətin həyata keçirilməsi
- düzgün cavab yoxdur
- işçi qüvvəsinin ixtisas artımı

574 R.Solou modelində artımın əsası kimi çıxış edir:

- düzgün cavab yoxdur
- məhsulun artırılması
- məşğulluğun artırılması
- əmək məhsuldarlığının artırılması
- qiymətlər səviyyəsinin artırılması

575 İqtisadi artımın neoklassik təhlilinin aləti kimi çıxış edir:

- düzgün cavab yoxdur
- qiymətlər undeksi
- iqtisadi sistem
- istehsal funksiyası
- ex post təhlil

576 Antiböhran siyasəti tədbirlərinə aid edilmir:

- əmək haqqının tənzimlənməsi
- dövlət büdcəsinin dəyişdirilməsi
- düzgün cavab yoxdur
- vergi dərəcələrinin tənzimlənməsi
- xarici fəaliyyətin tənzimlənməsi

577 Böhran zamanı daha çox azalır:

- əmək haqqı
- qiymətlərin səviyyəsi
- düzgün cavab yoxdur
- əmtəə və xidmətlərin dövlət tədarükü
- sahibkarlıq gəliri

578 İqtisadi artımın alternativ xərclərinə aiddir:

- bütün cavablar düzgündür
- kapital veriminin azaldılması
- ətraf mühitin çirklənməsi
- cari istehlakın azaldılması
- kapital veriminin artırılması

579 İqtisadi artımın alternativ xərcləri nəyin azalması ilə bağlıdır:

- bütün cavablar düzgündür
- cari investisiyaların
- cari əmanətlərin
- cari istehlakın
- vergilərin

580 Əgər ölkə varlı və yüksək inkişaf etmişdirsə:

- sürətli start effekti hesabına kapital daha məhsuldar olur
- onun kasıb olması demək olar ki, mümkün deyil
- bütün cavablar düzgündür
- onun insan kapitalına daha ehtiyacı yoxdur
- kapital veriminin azalması nəticəsində ona yüksək artım tempini təmin etmək çox çətinidir

581 Əgər ölkənin adambaşına düşən ÜDM-i çox aşağıdırsa:

- olsun ki, kapitalın artımı buraxılışa cüzi təsir göstərir
- ölkə daim nisbətən kasıb qalmağa məruzdur
- düzgün cavab yoxdur
- o kiçik ölkə sayılır
- sürətli start effekti hesabına nisbətən sürətlə inkişaf etmək imkanı var

582 Cənubi-Şərqi Asiyanın bir çox ölkələrində yüksək iqtisadi artım templərinin olması onunla bağlıdır ki:

- düzgün cavab yoxdur
- əvvəlki müharibələrdə qazandıqları qələbələr nəticəsində varlanmışlar
- onların zəngin təbii resursları vardır
- ÜDM-in çox böyük hissəsini əmanətə və investisiyaya yönəldirlər

- həmişə varlı olub və varlı olaraq qalacaqlar ki, bu da “qar topası” adı almışdır

583 Müsbət xarici effekt o zaman baş verir ki:

- düzgün cavab yoxdur
 tələbə öz təhsil haqqını ödəyir
 neft şirkəti neft yatağı olan sahəni icarəyə götürür
 bank yeni kompüter alır
 avtomobil şirkəti yeni avadanlıq alır

584 Texnoloji biliklərin artması nə zaman baş verir:

- düzgün cavab yoxdur
 fermer belə qərara gəlir ki, əkini payızda deyil, yazda keçirmək daha yaxşıdır
 fermer öz oğlunu təhsil almağa kənd təsərrüfatı institutuna göndərir ki, o da təhsilini bitirdikdən sonra işləmək üçün fermaya qayıdır
 fermer daha məhsuldar traktor alır
 fermer daha ixtisaslı işçini işə qəbul edir

585 Mis nəyə misal ola bilər:

- texnologiyaya
 təkrar olunmayan təbii resurslara
 fiziki kapitala
 insan kapitalına
 təkrar olunan təbii resurslara

586 İntensiv iqtisadi artımın mənbəyi ola bilər:

- bütün cavablar düzgündür
 daha güclü kompüterdən istifadə
 xam torpağın istifadə edilməsi
 Xəzər dənizində neft yataqlarının kəşfi
 iş həftəsinin azaldılması

587 Aşağıdakılardan hansının artması məhsuldarlığın artmasına səbəb olur:

- texnoloji biliklərin
 əməyin miqdarının
 bir işçiyə düşən fiziki kapitalın həcmnin
 bir işçiyə düşən insan kapitalının həcmnin
 bir işçiyə düşən təbii resursların miqdarının

588 Sadalananlardan hansı əmək məhsuldarlığını artırır:

- düzgün cavab yoxdur
 əhalinin artım tempinin artması
 kapitalla silahlanmanın artması
 texnoloji tərəqqi
 təbii resursların artması

589 Əmək məhsuldarlığının artmasına təsir göstərmir:

- istehsalın təşkili səviyyəsi
 iş gününün uzadılması
 işçilərin təhsili və ixtisas səviyyələrinin artırılması

- texnoloji dəyişikliklər
- daha məhsuldar avadanlığın tətbiq edilməsi

590 Aşağıdakılardan hansısının artması nəticəsində uzunmüddətli dövrdə adambaşına düşən real gəlirin artım tempi baş verəcək:

- düzgün cavab yoxdur
- təhsilin səviyyəsinin
- istehlaka yönəldilən ÜDM-in payının
- tədavüldə olan pulun həcmnin
- şəxsi gəlir vergisinin

591 İqtisadi artımın ən mühüm səbəbi:

- işçi qüvvəsinin ixtisasının artırılmasıdır
- istehsalda texnoloji dəyişikliklərdir
- istifadə olunan kapitalın həcmnin artırılmasıdır
- iş vaxtının uzadılmasıdır
- dövlət tərəfindən monetar və fiskal siyasətin keçirilməsidir

592 Həyat səviyyəsi nə ilə sıx bağlıdır:

- düzgün cavab yoxdur
- məhsuldarlıqla, çünki gəlirin həcmi buraxılışın dəyərinə bərabərdir
- kapitalın həcmi ilə, çünki hər bir şey avadanlığın köməyi ilə istehsal olunur
- işçilərin sayı ilə, çünki hər bir şey insanların əməyi ilə istehsal olunur
- təbii resursların miqdarı ilə, çünki onlar istehsalı məhdudlaşdırırlar

593 İqtisadi artıma maneçilik törədən nə ola bilər:

- istehsal imkanlarının artması
- faiz dərəcəsinin artması
- kapital ehtiyatının artması
- təhsilə və peşəkarlıq hazırlığa görə xərclər
- elmi tədqiqatlara yönəldilən xərclər

594 Nəyin artması rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxara bilər:

- vergi dərəcələrinin
- əmək məhsuldarlığının
- işçi qüvvəsinin
- əhalinin
- bankların sayının

595 AD-AS modelində iqtisadi artım necə təsvir edilə bilər:

- məcmu tələb əyrisinin sağa doğru sürüşməsi ilə
- uzunmüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə
- məcmu tələb əyrisinin sola doğru sürüşməsi ilə
- qısamüddətli məcmu təklif əyrisinin sola doğru sürüşməsi ilə
- qısamüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə

596 Rifah səviyyəsinin qiymətləndirilməsi üçün daha münasib göstərici hansıdır:

- adambaşına düşən nominal ÜDM-in artım tempi
- adambaşına düşən real ÜDM

- real ÜDM
- nominal ÜDM
- adambaşına düşən nominal ÜDM

597 Ölkənin iqtisadi potensialının ölçülməsi üçün daha münasib göstərici hansıdır:

- real ÜDM
- nominal ÜDM
- adambaşına düşən milli gəlir
- adambaşına düşən real ÜDM
- adambaşına düşən nominal ÜDM

598 Nəyin artması iqtisadi artımın əsas məqsədi kimi çıxış edir:

- düzgün cavab yoxdur
- əhalinin rifah halının
- ölkənin iqtisadi potensialının
- iqtisadiyyatda kapital ehtiyatının
- əmanətlərin məcmu həcmnin

599 İqtisadiyyatda iqtisadi artımı şərtləndirən keyfiyyət parametrlərinə hansı aid deyil

- yeni texnologiyanın tətbiqi
- əhalinin artımı
- istehsalda əmək məhsuldarlığının artması
- istehsal amillərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsi
- İnfrastrukturun və xidmət sahələrinin inkişafı

600 İqtisadi artımın nəticəsi aşağıdakılardan hansında birbaşa öz əksini tapmır

- əmək məhsuldarlığının səviyyəsində
- ölkənin təbii sərvətlərində
- əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artmasında
- ÜDM-in adambaşına düşən miqdarının artmasında
- İstehsal olunan ümumi məhsulun həcmnin artmasında

601 Gömrük tariflərinin neçə növü var və hansılardır

- 1, advalor
- 3, advalor, spəsfik, qarışıq
- 1, qarışıq
- 2, qarışıq, xüsusi
- 3, spəsfik, qarışıq, üstəlik

602 Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- rüsumsuz ticarət zonası
- xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- müəyyən ölkənin muxtar ərazisi
- gömrük tarifləri tətbiq olunmayan ərazi
- rüsumsuz anbar zonası

603 QATTın əsasında hansı təşkilat yaradılmışdır?

- NyuYork Fond Birjası
- Ümumdünya Ticarət Təşkilatı

- Ümumdünya Turizm Təşkilatı
- Ümumdünya Gömrük Təşkilatı
- Beynəlxalq Valyuta Fondu

604 Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir

- İxrac rüsumları
- Kvotalaşdırma
- Gömrük rüsumları
- Aksiz vergiləri
- Əlavə dəyər vergisi

605 Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına

- aksiz vergisi deyilir
- gömrük rüsumları deyilir
- gömrük tarifinin növü deyilir
- əlavə dəyər vergisi deyilir
- gömrük tarifləri deyilir

606 Görünməz əl ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdu

- Milton Fridmen
- Adam Smi
- David Rikardo
- Karl Marks
- Vasiliy Leontyev

607 Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddi

- Təkrar idxalın həcm
- Xarici ticarət kvotası
- Məcmu milli məhsu
- Təkrar ixracın həcm
- Daxili məcmu məhsu

608 Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil?

- düzgün cavab yoxdur
- ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
- ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
- ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
- ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rasionall nisbətinin saxlanması

609 Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ?

- global kvotalar
- faiz kvotaları
- fərdi kvotalar
- miqdar kvotaları
- tarif kvotaları

610 Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- düzgün cavab yoxdur

- embarqo
- dempinq
- lisenziyalaşdırma
- kvotalaşdırma

611 İxrac kvotası nəyə deyilir?

- düzgün cavab yoxdur
- ixracın ÜDMa nisbəti
- idxalın ÜDMa nisbəti
- kapital axını
- ixracın milli gəlirə nisbəti

612 Müvazinət qiyməti və valyutanın bazar qiyməti – bu valyuta bazarında valyuta təklifinin mübadilə kursudur ki:

- qiymətli kağızlar bazarını tənzimləyir
- ona olan tələbə bərabərdir
- maliyyə bazarını tənzimləyir
- qiymətli kağızların dəyərini müəyyənləşdirir
- onun qiymətini müəyyənləşdirir

613 Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyikurs:

- tənzimlənən valyuta kursu
- mütləq müəyyənləşdirilmiş valyuta kursu
- üzən valyuta kursu
- beynəlxalq valyuta kursu
- müvazientli valyuta kursu

614 Açıq iqtisadiyyatda stabilləşmə siyasətinin strateji məqsədi:

- idxalixracın tarazlığı
- “ikili tarazlığı” əldə etmək tam məşğulluq şəraitində ümumi tarazlıq
- statistik hesabat – satış və maliyyə əməliyyatları
- əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
- cari ödənişlərin qalığı – xalis ixrac

615 Dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilən qiymətlər:

- ticarət qiymətləri
- kontrakt qiymətləri
- müqavilə qiymətləri
- tədavül qiymətləri
- dünya qiymətləri

616 Bir ölkəyə əmtəə gətirilməsinin və ya oradan çıxarılmasının qadağan edilməsi:

- vergi qadağası
- embarqo
- bonus
- gömrük qadağası
- realizənin olmaması

617 Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri:

- kooperasiyalaşdırma və mərkəzləşmə
- ixtisaslaşma və kooperasiyalaşdırma
- təmərküzləşmə
- təmərküzləşmə və mərkəzləşmə
- mərkəzləşmə və ixtisaslaşma

618 Müxtəlif ölkələrin fiziki və hüquqi şəxsləri arasında mövcud olan təsərrüfat əlaqələri:

- ölkənin beynəlxalq investisiya mövqeyi
- kapitalın beynəlxalq hərəkəti
- beynəlxalq inteqrasiya
- beynəlxalq əmək bölgüsü
- beynəlxalq iqtisadi münasibətlər

619 Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyyə balansının:

- ölkənin xalis eksportudur
- cari hesabıdır
- valyuta ehtiyatıdır
- saldosudur
- pul daxilolmalarıdır

620 Dünya bazarının hansı formaları fəaliyyət göstərir?

- valyuta və xidmət bazarı
- iş qüvvəsi və əmtəə bazarı
- pul və xidmətlər bazarı
- beynəlxalq əmtəə və xidmətlər bazarı
- beynəlxalq valyutakredit bazarı

621 Dünya bazarında reallaşan əmtəələrin dəyərinin pulla ifadəsi:

- istehlak səbəti qiyməti
- tarazlıq qiymətləri
- bazar qiymətləri
- qiymət indeksi
- dünya qiymətləri

622 Xarici ticarətdə əmtəələrin mübadiləsi necə aparılır?

- idxal üzrə
- beynəlxalq əlaqələr vasitəsilə
- daxili ticarət vasitəsilə
- ixrac üzrə
- idxal və ixrac üzrə

623 Fiskal siyasət tədiyyə balansına aşağıdakı istiqamətlərdə təsir edir:

- investisiya həcmi və faiz dərəcəsi
- idxal və ixracın nisbəti
- vergi səviyyəsi və investisiya həcmi
- gəlir səviyyəsi və faiz dərəcəsi
- idxal və ixracın həcmi

624 Kapitala göstərilən xidmətin haqqını özündə əks etdirən xaricə ödənişlər, xaricdən dividend və faizlər əldə olunmasını əks etdirən balans:

- xarici ticarət balansı
- tədiyə balansı
- mühasibat balansı
- ticarət balansı
- xidmət balansı

625 İqtisadiyyatın real sektoruna aid olan qrupları müəyyənləşdirin

- mənfəətli təşkilatlar və dövlət müəssisəsi
- mənfəətli təşkilatlar, ev təsərrüfatı və dövlət müəssisəsi
- qeyrimaliyyə korporasiyası, ev təsərrüfatları, dövlət müəssisəsi
- qeyrimaliyyə korporasiyası, ev təsərrüfatları, qeyrimənfəətli təşkilatlar
- dövlət müəssisəsi, ev təsərrüfatı, maliyyə institutları

626 A.Smitin və D.Rikardonun beynəlxalq ticarətlə bağlı hansı fikirləri ziddiyyət təşkil edirdi?

- məhsul istehsalı ilə əlaqədar nisbi xərclərin həcmnin azaldılması
- məhsul istehsalı ilə əlaqədar mütləq xərclərin həcmnin azaldılması
- əmək məhsuldarlığının mütləq artırılması imkanı
- bəzi məhsulların az xərclə istehsalının faydalılığı
- azad xarici ticarətin zəruriliyi və məqsədyönlülüyü

627 BMTnin metodikası üzrə dünya ölkələrinin təsnifat göstəricilərindən biri:

- ixrac həcmi
- ümumi iqtisadi müvazinətin təmin olunması
- xarici borcun səviyyəsi
- insan potensialının inkişafına görə ömür müddəti
- coğrafi amillər

628 Burada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli rejim yaradılır:

- açıq birja
- azad bazar
- azad ticarət
- arbitraj
- azad sahibkarlıq zonası

629 Xalis milli məhsul kəmiyyətcə bərabərdir:

- son məhsulların bazar dəyərinə
- xalis milli məhsul minus dolay vergilər
- müəyyən dövrdə yaradılmış yeni dəyərə
- bütün iqtisadi subyektlərin istehsal etdiyi son məhsulun bazar dəyərinə
- ümumi milli məhsul minus amortizasiya

630 Kəmiyyətcə milli gəliri müəyyənləşdirin:

- xalis milli məhsuldan birbaşa vergilər çıxılır
- ümumi milli məhsuldan dolay vergilər çıxılır
- xalis milli məhsuldan əlavə dəyər vergisi çıxılır

- ümumi milli məhsuldan amortizasiya çıxılır
- xalis milli məhsuldan dolayı vergilər çıxılır

631 Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur:

- ümumi milli gəlir
- ümumi milli məhsul
- xalis milli məhsul
- ümumi sərvət
- milli gəlir

632 Yığım və istehlakın nisbəti, maddi və qeyrimaddi istehsal arasında nisbət:

- ərazidaxili proporsiyalar
- sahədaxili proporsiyalar
- düzgün cavab yoxdur
- ümumiqtisadi proporsiyalar
- ölkələrarası proporsiyalar

633 Aşağıdakılardan hansı dünya təsərrüfatının subyektlərinə daxildir?

- dünya kapital bazarı
- beynəlxalq maliyyəkredit sistemi
- beynəlxalq valyuta sistemi
- dünya işçi qüvvəsi bazarı
- dövlət və onun milli iqtisadiyyatı

634 Hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkədə satılması nəzərdə tutulan əmtəə və xidmət:

- warrant
- ixrac
- renta
- kvota
- idxal

635 Ölkədə daimi yeri (yaşayışı) olan, iqtisadi agent necə adlanır:

- nümayəndə
- diler
- korrespondent
- broker
- rezident

636 Ölkənin müəyyən dövr ərzində xarici iqtisadi əlaqələrinin vəziyyəti haqqında statistik hesabat harada əks olunur:

- ticarət balansında
- idxalixrac balansında
- mühasibat balansında
- tədiyə balansında
- statistik hesabatda

637 M.Fridman iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir?

- sosial siyasətə

- qiymət siyasətinə
- büdcəvergiyə
- xarici iqtisadi
- pulkreditə

638 Bazar iqtisadi sistemində dövlətin iqtisadi vəzifələrinə aid deyil:

- iqtisadiyyatın sabitləşdirməsi
- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- rəqabətin qorunub saxlanması
- istehsal olunmuş məhsulların bölgüsünü həyata keçirmək
- gəlir və sərvətlərin yenidən bölgüsü

639 Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir?

- mülkiyyətin iqtisadi reallaşması
- məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyətlərin həlli
- tədiyyə balansının təmin olunması
- elmitexniki tərəqqinin sürətli inkişafı
- transmilli korporasiyalar

640 Real sərvət effektinin müəllifi kimdir:

- Keyns
- Fişer
- Smit
- Menkyu
- Piqu

641 Proteksionizm nədir:

- istehsalın mənfəətinin artırılması üçün beynəlxalq ixtisaslaşmadan istifadə imkanı
- bazarın sərhədlərinin genişləndirilməsi, kütləvi istehsalın və müsbət effektin alınması üçün baza
- düzgün cavab yoxdur
- xarici ticarət tədbirlərinin həyata keçirilməsi
- milli iqtisadiyyatın tanınmış subyektlərini müdafiə edən xarici ticarətin tənzimlənməsinin nəzəriyyəsi və praktikası

642 Ölkələrin xarici ticarət siyasətinin istiqaməti kimi sərbəst ticarət:

- düzgün cavab yoxdur
- milli iqtisadiyyat subyektlərini dəstəkləyir
- ETT-nin nəticəsində yaranmış yeni sahələri müdafiə edir
- dünya bazarında yerli istehsalçılar arasında rəqabət proseslərini stimullaşdırır
- beynəlxalq gərginlik zamanı iqtisadi təhlükəsizliyin qorunması üçün istifadə olunur

643 Xarici ticarət dövriyyəsinin ÜDMa nisbətən elastiklik əmsalı nəyi göstərir:

- idxala təklifin elastikliyi
- idxala tələbin elastikliyi
- ixraca tələbin elastikliyi
- milli iqtisadiyyatın açıqlığının meyarı
- ixraca təklifin elastikliyi

644 Açıq iqtisadiyyatın təhlili zamanı istifadə olunan, idxalla ÜDM və idxalla daxili istehlak arasındakı nisbəti ifadə edən göstərici:

- xarici ticarət kvotası
- ölkə idxalının həcmi
- düzgün cavab yoxdur
- xarici ticarət dövriyyəsinin həcmi
- idxal kvotası

645 İqtisadiyyatın açıqlıq dərəcəsini təhlil etmək üçün iqtisadiyyatın inkişafının hansı əsas göstəricisindən ilk növbədə istifadə olunur:

- əhalinin hər nəfərinə düşən ixracın həcmindən
- bütün cavablar düzgündür
- ixrac kvotasından
- idxal kvotasından
- xarici iqtisadi kvotadan

646 Kiçik açıq iqtisadiyyat kapitalın tam mobilliyi ilə hansı modelin köməyi ilə təhlil olunabilir:

- Valras modeli
- Keyns modeli
- PaaseFişer modeli
- MandellaFleminqa modeli
- Kobbadaqlas modeli

647 Beynəlxalq ticarətin istənilən iştirakçısı elə məhsulların ixracına çalışmalıdır ki, onların istehsalında həmin ölkə tərəf müqabillərinə nisbətən üstünlüyə malik olduğu istehsal amillərindən intensiv istifadə etsin konsepsiyasının müəllifləri:

- OlinLeontyev
- RikardoOlin
- SmitRikardo
- SmitOlin
- XekşerOlin

648 Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki:

- ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
- ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
- ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldıb
- ölkə xarici ölkələrdə investisiyaların artırır
- ölkə xarici investisiya qoyuluşunu planlaşdırır

649 Şəxsi gəlirdən fərdi vergilərin ümumi məbləğinin çıxılması yolu ilə müəyyənləşən gəlir:

- dövlət büdcəsinə keçən gəlir
- düzgün cavab yoxdur
- sahibkar gəliri
- şəxsi gəlir
- sərəncamda qalan gəlir

650 Xarici müvazinət dəyişikliklərinin daxili müvazinətdə əks olunmasını ifadə edən model:

- xarici tarazlıq modeli
- daxili tarazlıq modeli
- daxilixarici tarazlıq modeli
- xariciorta tarazlıq modeli

daxiliorta tarazlıq modeli

651 E.Xekşer və B.Olin ölkələr arasında həm əmtəələrin, həm də istehsal amillərinin yerdəyişməsinə çətinləşdirən məhdudiyətləri:

- mənfi qiymətləndirildilər
- idxal və ixracın zəifləməsi kimi qəbul edirdilər
- ölkəyə investisiya qoyuluşlarının çətinləşəcəyini bildirirdilər
- ədalətli hesab edirdilər
- bank faizlərinin qalxacağını söyləyirdilər

652 Valyutanın deviz və dəyişmə kursu özündə birləşdirir:

- valyuta planını
- maliyyə hesabını
- valyuta kursunu
- kapital hesabını
- investisiya gəlirini

653 Beynəlxalq ticarəti şərtləndirən amillərdən biri:

- yerli istehsalın kifayət etməməsi
- daxili bazarın stabil inkişafının təmin olunması
- kapitalın beynəlmilləşməsi
- beynəlxalq iqtisadi inteqrasiya prosesi
- dünya iqtisadiyyatının strukturu

654 Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyə balansında hansı vəziyyəti izah edir?

- bütün cavablar düzgündür
- passiv
- aktiv
- balanslaşdırılmış
- taraz

655 Tədiyə balansının saldusunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- bütün cavablar düzgündür
- əsas
- ləğv edilmiş
- balanslaşdırılmış
- balanslaşdırılmış

656 Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- balanslaşdırılmış olduqda
- ölçülmüş olduqda
- balans passiv olduqda
- aktiv olduqda
- düzgün cavab yoxdur

657 Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur?

- düzgün cavab yoxdur
- aktiv

- balanslaşdırılmış
- passiv
- tarazlaşmış

658 Tədiyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- ixrac yönümlü olduqda
- balans aktiv olduqda
- balanslaşdırılmış olduqda
- passiv olduqda
- düzgün cavab yoxdur

659 Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- idxal
- tədiyə
- hesablaşma
- ixrac
- ticarət

660 Borc faizi kimdən kimə gedir?

- Borcalandan kredit qarantıya edənə
- Borcalandan kreditora
- Qarantıya edəndən zəmanətçiyə
- Kreditordan hökumətə
- Kreditordan borcalana

661 O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir?

- düzgün cavab yoxdur
- tərəddüd edən
- qeyda alınan
- "üzən" valyuta məzənnəsi
- qapalı

662 Devolvasiya dedikdə başa düşülür:

- düzgün cavab yoxdur
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması
- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi

663 Hansı valyuta məhdudiyyət olmadan istənilən xarici valyutaya dəyişdirilir

- düzgün cavab yoxdur
- sərbəst konvertasiya olunan
- konvertasiya olunmayan
- qismən konvertasiya olunan
- qapalı valyuta

664 Milli valyutanın məzənnəsi aşağı düşəndə nə baş verir?

- əhalinin real gəlirləri artır.
- milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır
- idxal məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi artır
- milli məhsulların dünya bazarında rəqabət qabiliyyətliliyi azalır
- ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları azalır

665 Xarici iqtisadi fəaliyyətdə ixracatçı üçün valyuta riski nədən ibarətdir?

- xarici valyutanın qiymətinin qalxmasından
- milli valyutanın məzənnəsinin qalxmasından
- xarici bazarlarda əmtəələrin qiymətlərinin qalxmasından
- milli valyutanın məzənnəsinin aşağı düşməsindən
- ixrac olunan mallara tələbatın artmasından

666 Beynəlxalq likvidlik hansı funksiyanı yerinə yetirmir

- Valyuta bazarının tənzimlənməsi vasitəsi
- İxracın stimullaşdırılması vasitəsi
- Beynəlxalq ödəmə vasitəsi
- Likvid ehtiyatların formalaşdırılması vasitəsi
- Valyuta müdaxiləsi vasitəsi

667 Tədiyə balansının tərtib edilməsi üzrə BVF tərəfindən təklif olunan sxem neçə maddəni daxil edir?

- 120.0
- 112.0
- 82.0
- 180.0
- 66.0

668 Tədiyə balansının tənzimlənməsində hansı metoddan istifadə edilmir:

- Valyuta ehtiyatlarının diversifikasiyası
- İnflyasiya
- Deflyasiya
- Mübadilə məzənnəsinin dəyişdirilməsi
- Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi

669 Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aiddir:

- Milli valyuta bazarı və qızıl bazarı rejimi
- Beynəlxalq hesablaşmaların formaları
- Valyuta məhdudiyətlərinin mövcudluğu
- Rəsmi qızılvalyuta ehtiyatlarının tərkibi
- Milli valyutanın pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi

670 Müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiyməti necə adlanır

- Valyuta mövqey
- Valyuta məzənnə
- Valyuta pariteti
- Valyuta sabitliy
- Valyuta balans

671 Tədiyyə balansı bir termin kimi ilk dəfə hansı iqtisadçı tərəfindən dövriyyəyə daxil edilmişdir?

- Milton Fridmen
- Con Stüart Mil
- Vasiliy Leontyev
- Leon Valras
- David Rikardo

672 Tədiyyə balansının aşağıdakı hesablarından biri həm də tarazlaşdırıcı əməliyyatlar hesabı adlanır:

- Statistik fərqlər hesab
- Rəsmi rezervlər hesab
- Cari əməliyyatlar hesabı
- Xidmət idxalı və ixracı hesab
- Kapital hesabı

673 Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir

- valyuta kursu
- dövlətin daxili istehsalı subsidiyalaşdırması siyasət
- inflyasiyanın nisbi temp
- real ÜDM-in dəyişməs
- faiz dərəcələrinin nisbi səviyyə

674 Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- düzgün cavab yoxdur
- deviz adlanır
- Ehtiyat valyutası adlanır
- EKYYU adlanır
- Dövriyyə vəsaiti adlanır

675 Müasir dövrdə valyuta kursu:

- düzgün cavab yoxdur
- valyuta paritetinə əsaslanır
- Dollara əsaslanır
- Sikkə paritetinə əsaslanır
- Qızıl paritetə əsaslanır

676 Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur:

- düzgün cavab yoxdur
- qeyri-monetar qızıl
- Emal üçün nəzərdə tutulmuş məhsullar
- maliyyə xidmətləri
- əmtəələrin ixracı və idxalı

677 Valyuta riski deyəndə nə başa düşülür?

- müəssisənin filiallarının bağlanması
- müəssisənin itirilməsi
- mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- tam müflisləşmə
- mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi

678 Aşağıdakılardan biri beynəlxalq valyuta sisteminin tərkib elementlərindən deyil:

- beynəlxalq valyuta bazarları və dünya qızıl bazarları rejimi
- Milli və kollektiv ehtiyat valyuta vahidləri
- beynəlxalq hesablaşmaların formaları
- valyutaların qarşılıqlı dönərlilik şərtləri
- milli valyuta pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi

679 Tədiyyə balansı termini neçənçi ildə meydana gəlib:

- 1768.0
- 1765.0
- 1766.0
- 1745.0
- 1767.0

680 Bir ölkə daxilində əmtəə mübadiləsi necə adlanır:

- milli ticarət
- topdan ticarət
- əmtəələrlə ticarət
- daxili ticarət
- pərakəndə ticarət

681 Tədiyyə balansında yardım formasında göstərilən əmtəə və xidmətlərin dəyəri neçə dəfə əks olunur?

- əks olunmur
- dörd dəfə
- üç dəfə
- iki dəfə
- bir dəfə

682 Vergi subyektləri kimlərdir:

- maliyyə müəssisələri
- vergi nəzarətçiləri
- vergi qoyanlar
- vergi ödəyənlər
- vergi inspeksiyası

683 Maliyyə bazarında dövlət borc alan kimi nə zaman çıxış edir:

- ticarət balansının profisiti baş verdikdə
- ticarət balansının kəsiri baş verdikdə
- dövlət büdcəsi balanslaşdırılmış olduqda
- dövlət büdcəsinin kəsiri baş verdikdə
- dövlətin gəlirləri onun xərclərini üstələdikdə

684 Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?

- ölkənin tədiyyə balansının nisbətidir
- düzgün cavab yoxdur
- Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir
- Avro və pul vahidlərinin nisbətidir

- Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir

685 Mal ticarəti hansı əməliyyatlar sisteminə daxildir?

- Kapitalın və malın hərəkət hesabında daxildir
 düzgün cavab yoxdur
 Valyuta əməliyyatları sisteminə daxildir
 Cari əməliyyatlar hesabı sisteminə daxildir
 Tədiyyə balansının ümumi saldosuna daxildir

686 Tədiyyə balansı prinsipcə neçə müddətə hazırlanır?

- düzgün cavab yoxdur
 Beş illik
 Müddət qoyulmur
 İllik olaraq hazırlanır
 kvartallıq

687 Valyuta siyasətinin həyata keçirilmiş nəticələrinin tam iqtisadi – statistik görünüşünü ölkənin hansı tədiyyə balansında görmək olar?

- düzgün cavab yoxdur
 Ölkənin Valyuta siyasətində
 Ölkənin cari tədiyyə balansında
 Ölkənin baxili bazarında
 Beynəlxalq əlaqələrdə

688 Valyuta bazarında məzənnənin neçə funksiyası var?

- 5 funksiyası var
 4 funksiyası var
 2 funksiyası var
 6 funksiyası var
 1 funksiyası var

689 Xarici ticarət balansı nəyə deyilir?

- Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərkdir
 Mal idxalatıdır
 düzgün cavab yoxdur
 Xarici ticarət balansıdır
 Mal ixracatıdır

690 Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir.

- düzgün cavab yoxdur
 Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə
 Onun hissəli konvertasiyası təqdirində
 Onun qeyri konvertasiyası təqdirində
 Onun azad konvertasiyası təqdirdə

691 Valyuta kotirovkası nədir:

- düzgün cavab yoxdur
 valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası

- valyutaların nisbəti
- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- valyutalar mübadiləsinin nisbətlərinin təyini

692 Valyuta kursu rejimi nədir:

- valyutaların nisbəti
- valyuta kursunun təyin olunması
- düzgün cavab yoxdur
- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası

693 Qeyd olunmuş valyuta kursu rejiminin xüsusiyyətləri:

- kurs valyutaya olan tələb və təklifdən asılı deyil
- kurs kommersiya bankları tərəfindən müəyyən edilir
- kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir
- kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir
- düzgün cavab yoxdur

694 Valyuta kursuna bilavasitə nə təsir göstərir:

- faiz dərəcələrinin səviyyəsi və qiymətli kağızların gəlirliliyi
- büdcə kəsiri
- tədiyyə balansı saldosu
- valyutaya olan tələb və təklif
- inflyasiya tempi

695 Valyutanın alıcılıq qabiliyyəti pariteti nədir:

- düzgün cavab yoxdur
- valyutaların nisbəti
- valyutaların qızıl məzmununa görə nisbəti
- valyutanın alıcılıq qabiliyyəti
- valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

696 Aşağıdakı göstəricilərdən hansı dövlət kapital qoyuluşuna aid deyil?

- subsidiyalar
- dövlət istiqrazları
- qrantlar
- düzgün cavab yoxdur
- ticarət kreditləri

697 İlk rəsmi tədiyyə balansı neçənçi ildə və harada tərtib olunub:

- 1923cü il ABŞ
- 1922ci il Rusiyada
- 1924cü il Yaponiyada
- 1920ci il İngiltərədə
- 1921ci il Almaniyada

698 Tədiyyə balansının vəziyyətinə fiskal siyasət neçə istiqamətdə təsir edir:

- 5.0
- 4.0

- 3.0
- 2.0
- 1.0

699 Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına tədiyyə balansının mənfi qalığının sistematik olaraq örtülməsi:

- istehsalçı böhranı
- tədiyyə balansının böhranı
- alıcılıq qabiliyyətinin böhranı
- valyuta böhranı
- likvidliyin böhranı